



RESPUBLIKA

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

7 İYUN 2018-ci il CÜMƏ AXŞAMI № 126 (6159) GÜNDƏLİK İCTİMAİ-SİYASİ, SOSIAL-İQTİSADI QƏZET

WWW.RESPUBLICA-NEWS.AZ

Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib

İyunun 6-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.

İftar mərasimi "Qurani-Kərim"dən ayələrin və Ramazan duasının oxunması ilə başladı.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür PAŞAZADƏ mərasim iştirakçılarını salamlayaraq dedi:

-Bismillahir-rəhmanir-rəhim. Zati-alləri, möhtərəm cənab Prezident.

İftar mərasiminin dəyərli qonaqları.

Dini konfessiyaların möhtərəm rəhbərləri.

Ənənəvi iftar görüşümüzü şərəfləndirən Zati-alləri Prezident İlham Əliyev cənablarına və bütün qonaqlara bugünkü müqəddəs məramlı məclisimizə "Xoş gəlmisiniz!" deyir, Qurani-Şərifin nazil olduğu mübarək Ramazan ayının xeyir-fəzilətlərini sizlərə, ailələrinizə, bütün Azərbaycan xalqına diləyirəm.

Möhtərəm cənab Prezident, bugünkü mübarək tədbirdə Sizi müzəffər seçkilər münasibətilə Azərbaycan xalqı və dindarlar adından bir daha təbrik edir, ən xoş arzularımızı çatdırırıq. Əslində Azərbaycan dindarları bundan əvvəlki prezident seçkiləri zamanı bütün duaların qəbul olunduğu müqəddəs Məkkədə öz seçimlərini edib və İlham Əliyev həzrətlərinin namizədiyyəinə öz səs və xeyir-dualarını veriblər. Biz dindarlar budəfəki seçkilərdə də müqəddəs Kəbə Evinde etdiyimiz niyyətimizi bir daha təzələdik.

Möhtərəm cənab Prezident, Sizin siyasi uğurlarınızın təməlinə möhkəm, sarsılmaz Xalq-İqtidar birliyi durur. Zati-alinizin andıçmə mərasimində Azərbaycan Konstitusiyası ilə bərabər Qurani-Şərifə əl basmağınız, yeni prezidentlik dönməsinin ilk günündə şəxsi təşəbbüsünüzlə ərşəyə gəlmiş Hacı Cavad məscidini ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanımla birlikdə ziyarət etməyiniz tariximizə, milli mənəvi dəyərlərimizə ehtiramın nümunəsidir. Bunları görərək, bir azərbaycanlı, dini lider olaraq Sizinlə şərəf duyuram. Azərbaycanda mövcud dini etiqad, söz, ifadə azadlığı müxtəlif milli və dini mənsubiyyətli vətəndaşlarımızın bütün insani hüquq və azadlıqlarını təmin edir. Zati-alinizin müxtəlif dinlərin məbədlərinə qayğı və diqqəti, o cümlədən dini mərkəz olan Təzəpır kompleksı ətrafında hazırda aparılan möhtəşəm abadlıq-quruculuq işləri Azərbaycanda din-dövlət münasibətlərinin, vətəndaş həmrəyliyi



liyinin yüksək səviyyəsini nümayiş etdirir.

Biz Zati-alinizin qlobal ideyalarının təbliği məramı ilə dünyanın bir çox ölkələrində keçirdiyimiz beynəlxalq əhəmiyyətli tədbirlərdə müəllifi olduğunuz multikulturalizm və İslam həmrəyliyi ideyalarının qazandığı böyük dəstək və etimadın bilavasitə şahidi oluruq.

Zati-alləri, çoxlarını heyretləndirən odur ki, Azərbaycan dövlətinin lideri zamanın tələblərinə cavab verən, dünyamızın ehtiyac duyduğu belə mötəbər ideyaları irəli sürmək qüdrətinə malikdir. Bu, Ulu Öndərin dövlətçilik məktəbinin təntənəsi və Allah-Təalanın Azərbaycan xalqına iltifatıdır. Önemli olan böyük dövlətlərin başçısı olmaq deyil - böyük dövlət xadimi, yüksək dövlətçilik təfəkkürünə sahib siyasi lider olmaq daha mühümdür.

Bəli, cənab Prezident, uzaqqörən siyasətiniz nəticəsində bu gün Azərbaycan dünyada global ideyalar mərkəzi olaraq tanınır. Zati-alinizin müəllifi olduğu Bakı prosesi bu gün daha böyük önəm kəsb edir. Təşəbbüskarı olduğunuz "İslam Həmrəyliyi İli"nin yekunlarına dair 40-dan artıq ölkənin, 8 beynəlxalq təşkilatın nümayəndələrinin iştirak etdiyi möhtəşəm Bakı konfransında Azərbaycanın nümunəvi rolu yüksək qiymətləndirildi. Zati-alinizin dəstəyi, dünyanın nüfuzlu müsəlman və qeyrimüsəlman dini liderlərinin xeyir-duaları ilə Qafqaz Müsəlmanları İdarəsi yanında daimi fəaliyyət göstərəcək Bakı Beynəlxalq Dinlər və Sivilizasi-

yalararası əməkdaşlıq Mərkəzinin yaradılması Sizin bəşəri ideyalarınızın aktuallığının parlaq təzahürüdür.

Möhtərəm cənab Prezident, elan etdiyiniz Multikulturalizm və İslam Həmrəyliyi illəri çərçivəsində biz Türkiyədə, İranda, İsveçdə, Rusiyada, Böyük Britaniyada, İspaniyada, Finlandiyada və Özbəkistanda keçirdiyimiz mötəbər beynəlxalq tədbirlərdə ölkəmizdəki dinlərarası dialoq və əməkdaşlığın nümunəvi modelini təqdim etmişik. Yeni yaranmış Mərkəzin xətti ilə bu il ərzində ölkəmizdə və bir sıra Avropa dövlətlərində, o cümlədən Almaniyada, İspaniyada mötəbər beynəlxalq tədbirlərin keçirilməsi istiqamətində hazırlıq işləri gedir.

Qafqaz Müsəlmanları İdarəsi olaraq ölkənin daxilində və xaricində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Aka-

demiyası, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Milli Məclisin deputatları, ölkəmizdəki dini konfessiyaların rəhbərləri və ictimaiyyət nümayəndələri ilə birlikdə həyata keçirdiyimiz işlərlə Zati-alinizin ideyalarını, Azərbaycanın multikultural həyat tərzini dünya ictimaiyyətinin diqqətinə çatdırırıq. Zati-alləri, Sizin din-dövlət münasibətlərinin inkişafına dair tövsiyələriniz, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlığımız bu gün öz bəhrəsini verməkdədir.

Çox hörmətli cənab Prezident, dünya milli, dini, siyasi qarşıdurmalar, islamofobiya, terrorizm, separatçılıq belələri ilə üzlaşməkdədir. Bunların sırasında müsəlmanların ilk qibləgahı, bütün səmavi dinlər üçün müqəddəs sayılan Qüdsə bağlı məqam xüsusi həssaslıq kəsb edir. Zati-alləri, Sizin Qüdsə dair İstanbul



Sammitində nümayiş etdirdiyiniz və dünya müsəlmanlarının rəğbətini qazanmış qətiyyətli mövqeyiniz hər birimizin yaxşı yadındadır. Bəzi dövlətlərin Qüdsə bağlı qərarının Fələstin-İsrail münaqişəsinin ədalətli nizama salınması işinə mənfi təsir edəcəyi, Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara biləcəyi ilə bağlı Zati-alinizin söylədiyi fikirlər Qəzzada baş verən insan qırğını ilə bağlı dünya ictimaiyyətinin haqlı etirazlarında bir daha öz təsdiqini tapdı.

Zati-alləri, Sizin rəhbərliyinizlə iqtisadi və müdafiə qüdrəti artan Azərbaycan, bəyan etdiyiniz kimi, heç vaxt bu qədər güclü olmayıb. Nəhəng iqtisadi layihələr xalqımızın rifahını artırır, millətimizin mənəvi qüdrətini gücləndirir. Dünyanın bir sıra ölkələri qaçqınlar və məcburi köçkünlər problemi qarşısında aciz qaldığı bir zamanda Siz azərbaycanlıların dədə-baba torpaqlarına Böyük Qayıdış layihəsini gerçəkləşdirirsiniz. Xalqımız fəxr edir ki, dövlətimizin başçısı Aprel zəfərini bizlərə yaşatdı, dirçəlişimizin rəmzi olan Cəlcəq Mərcanlı məscidini bizlərə bəxş etdi. Bütün bunlar Ali Baş Komandanımızın rəhbərliyi ilə gələcək zəfərlərə, Böyük Qələbəmizə inamımızı artırır.

Möhtərəm cənab Prezident, işğalçı erməni rejiminin başçısı, əli Azərbaycan xalqının qanına bulanmış, Xocalı soyqırımının təşkilatçısı öz xalqının nifrətinə tuş gəldi, ondan rəzaletlə imtina olundu. Biz qatil Sarkisyanın Xocalı soyqırımının gerçək təşkilatçısı olaraq insanlığa qarşı hərbi cinayətlərinə görə dünya ictimaiyyəti qarşısında, İnsan Haqları Məhkəməsinə mühakimə olunmasını tələb edirik. Qoy bütün dünya əsl soyqırımı törəndələri tanısın, onların yalançı məzlum siması ifşa olunsun!

Müstəqilliyimizi, Sizin rəhbərliyinizlə Azərbaycanın qazandığı zəfərləri gözlü götürməyənlər xaricədən və daxildən məqsədyönlü, məkrli müdaxilələr, ideoloji təzyiqlər, bədxah qaralama kampaniyaları təşkil etməyə çalışır, xüsusən gəncləri bu işlərə cəlb etmək, hətta bəzi dini kəsimləri məzhəb ayrın-şəkkiliyi zəminində təxribata çəkmək istəyirlər. Zati-alləri, mən Sizi əmin edirəm ki, xalqımızı, onun ayrılmaz tərkib hissəsi olan dindarlarımızı Vətənə, dövlətə sdaqətdən, həqiqi iman, əqidə yolundan, ulu öndər Heydər Əliyevin bizlərə əmanət etdiyi dövlətçilik məfkurəsindən heç bir qüvvə döndərə bilməz, inşallah!

Hörmətli cənab Prezident, çox təqdirəlayiq haldır ki, Mehriban xanımın Birinci vitse-prezident kimi fəaliyyəti xalqımız və dövlətimiz üçün rifah və tərəqqiyə xidmət etməkdədir. Zati-alləri, Uca Allahdan Sizə və

Mehriban xanıma zəfərlər diləyirik.

Möhtərəm cənab Prezident, hər il mübarək Ramazanda iftar məclislərində Sizin bizimlə birlikdə olmağınız Ulu Öndərin bizə əmanət etdiyi ənənəni yaşatmağınızın, Azərbaycan dindarlarına və Şeyxülislam kimi mənim şəxsimə olan hörmət, etimadın və din-dövlət münasibətlərinin yüksək səviyyəsinin göstəricisidir. Bu gözəl ənənənin təməlini bu il 95 illik yubileyini böyük ehtiramla qeyd etdiyimiz qardaşım, ulu öndər Heydər Əliyev qoyub. Bu Ulu Şəxsiyyətin əzəməti, xalqımız, Vətənimiz üçün önəmi zaman keçdikcə daha artıq dərəcədə gözümüzdə yüksəlir. Ulu Öndər Azərbaycanın bir dövlət olaraq siyasi xəritədən silinmə, etnik separatçılıq, dini zəmində parçalanma təhlükəsi mövcud olduğu ən çətin dövrlərdə milli və dini mənsubiyyətindən asılı olmayaaraq bütün vətəndaşlarımızı azərbaycanlıq məfkurəsi ətrafında səfərbər etdi, Azərbaycan dövlətçiliyinin möhkəm bünövrəsini qoydu, müstəqilliyimizi yenidən bərpa və daimi etdi.

Zati-alləri, Sizin Sərəncamınızla bu il Azərbaycanda Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini dövlət səviyyəsində bayram edirik. Unutmayaq ki, Xalq Cümhuriyyətinin qaldırdığı uğurlu bayrağı yenidən Azərbaycanda üzərində - 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı seçilən Naxçıvanda ucaldan məhz ulu öndərimiz Heydər Əliyev olub.

Allah-Təala bir milləti zülmədən xilas etmək üçün ona haqq-ədaləti bərpa edən rəhbərlər göndərir. Müstəqilliyimizin ən gərgin dövrlərində və dünyamızın mürəkkəb dövr yaşadığı zamanda Uca Yaradan Öz Lütfü ilə Azərbaycan xalqına Heydər Əliyev və İlham Əliyev kimi dahi öndərlər bəxş edib. Allah-Təala Heydər Əliyevə, validəniz Zərifə xanıma və cəmi Vətən şəhidlərinə rəhmət ələsin!

Biz dindarlar Uca Allahdan öz Lütf və Mərhəmətinə hər zaman Azərbaycan xalqı və dövlətindən, onun rəhbərindən əsirgəməməsini diləyirik. Hörmətli Leyla xanımın arzuladığı kimi, "Qoy günəş ölkəmizin və dünyanın üzərində daim parlasın!". Bu mübarək günlərdə Sizə və dəyərli ailənizə səadət və yeni uğurlar diləyirəm.

Zati-alləri, bu niyyətlə Sizə bir daha "Xoş gəlmisiniz!" deyir, dəvət olunan dini konfessiyaların möhtərəm başçılarını, diplomatik nümayəndələrini, bütün mötəbər qonaqları salamlayır, Allahdan hər birinizə xeyir-dualar diləyirəm. Amin!

Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu!

(davamı 2-ci səhifədə)

E.Ş.Allahverdiyevin Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin 2-ci hissəsini rəhbər tutaraq **qərara alıram**:

Elxan Şamil oğlu Allahverdiyev Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin, **İlham ƏLİYEV**, Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 6 iyun 2018-ci il.

R.A.Məmmədovun Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin 2-ci hissəsini rəhbər tutaraq **qərara alıram**: Rəqub Allahverdi oğlu Məmmədov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 6 iyun 2018-ci il.

Sabunçu rayonunun Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Altmış üç min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birleşdirən Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,5 milyon (doqquz milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılısın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 6 iyun 2018-ci il.

Bakı şəhəri Qaradağ rayonunun ərazisində yerləşən Heybət dəmir yolu stansiyasının ləğv edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Bakı şəhəri Qaradağ rayonunun ərazisində yerləşən Heybət dəmir yolu stansiyasına bitişik hissədə beynəlxalq standartlara cavab verən, geniş əraziyə və müasir infraquraktura malik, yeni informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş dəmir yolu stansiyası inşa edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Coğrafi obyektlərin adları haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən **qərara alıram**:

1. Bakı şəhəri Qaradağ rayonunun ərazisində yerləşən Heybət dəmir yolu stansiyası ləğv edilsin. Yeni inşa edilmiş dəmir yolu stansiyası "Abşeron" adlandırılısın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 6 iyun 2018-ci il.

Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib



Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu ALEKSANDR çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.
Şeyx həzrətləri.
Hörmətli dini rəhbərlər.
Xanımlar və cənablar.

Zəti-aliləri, bu xoş fürsətdən istifadə edib Azərbaycanın pravoslav icması adından Sizə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçkilərdə inamlı qələbənz münasibətilə səmimi təbriklərimi çatdırmağı, Zəti-alinizə uzun ömür, xoşbəxtlik, firavanlıq və səmərəli fəaliyyətinizdə böyük uğurlar diləməyi özüm üçün şərəf sayıram.

Azərbaycan çoxmillətli və buna görə də çox-konfessiyalı dövlətdir. Bu, ölkəmizin daxili həyatının spesifikasıdır. Azərbaycan xalqının ümummilliliyi Heydər Əliyev bu amili belə qiymətləndirirdi: "Çoxmillətlik bizim sərvətimizdir".

Çox hörmətli cənab Prezident, Siz əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş təməl üzərində hazırda "Multikulturalizmin Azərbaycan modeli" adlanan gözəl bir bina ucaltmışınız. Siz, milli mənsubiyyətin və dini etiqadından asılı olmayaraq bütün vətəndaşların Prezidenti kimi, bütün dindar insanların ehtiyaclarına, onların mənavi dəyərlərinə, o cümlədən məbədlərə, Allah Evlərinə yüksək qayğı göstərsiniz, dini bayramlar münasibətilə bizə təbriklərlə müraciət edirsiniz. Azərbaycanda yaşayan bütün başqa dindarlar kimi, biz pravoslavlar da dini etiqad azadlığında və bütün başqa insan haqlarından, dövlətin dəstəyindən bəhrələnilirik. Qlobal əhəmiyyətli ideyalarınızla dünya miqyasında dinlərarası, sivilizasiyalararası dialoqun inkişafı işinə parlaq səhifələr yazan Zəti-alinizə hədsiz minnətdarlıq.

Azərbaycanın dövlət siyasəti olan multikulturalizm qlobal səviyyədə ümumbəşəri dəyərləri müdafiə edir. Dünya dindarları bunu yüksək qiymətləndirirlər. Beynəlxalq səviyyədə ksenofobiyanın kökünün kəsilməsi işində bu cür səylər biz din xadimlərinin gündəlik işinə güclü stimül verir. Xüsusən Zəti-alinizin ideyaları sayəsində dünyanın müxtəlif ölkələrində, o cümlədən Rusiyada keçirilən beynəlxalq konfranslar belə tədbirlərə ehtiyac olduğunu və onların qlobal əhəmiyyətini göstərən əyani nümunələrdir.

Zəti-müqəddəsleri Patriarx Kirill bütün postsovet məkanında çoxkonfessiyalı və çoxmillətli cəmiyyətin, qarşılıqlı hörmət, mehriban qonşuluq və həmrəylik ənənələrinin qorunub saxlanması işində bu ideyaların əhəmiyyətini xüsusi vurğulayıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rus Pravoslav Kilsəsinin ali mükafatı - Müqəddəs Mələksima Knyaginaya Olqa ordeni ilə təltif edilməsi bu cür səylərin yüksək qiymətləndirilməsi nümunəsi oldu.

Biz Qafqazın ağsaqqalı şeyxülislam Allahşükür Paşazadə həzrətləri ilə bərabər qardaş xalqları



mız arasında, o cümlədən Rus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlərin dərinləşdirilməsi üçün, xalqlarımız və dövlətlərimiz naminə, dinlərarası dialoqun yüksək səviyyəsi naminə əlimizdən gələni edirik. Zəti-alinizin elan etdiyi "Multikulturalizm lili" və "İslam Həmrəyliyi lili" çərçivəsində dünyanın müxtəlif guşələrində keçirilən bütün beynəlxalq forumlarda, konfranslarda fəal iştirak etmişik və Azərbaycanın multikultural həyatının gerçəkliyini qürurla təqdim etmişik.

Buraya toplaşanların hamısına ən xoş arzularını bildirir, işlərinizdə uğurlar diləyirəm. Sizə sülh, əmin-amanlıq və Ulu Tanrıdan mərhəmət diləyirəm!

Azərbaycandakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix YEVDAYEV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.
Hörmətli şeyx həzrətləri.
Əziz məclis iştirakçıları.

Azərbaycan Dağ Yəhudiləri Dini İcması adından hamınızı salamlayıb və bu müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbədən təbrik edirəm.

Oruc insan iradəsinin nəfs üzərindəki qələbəsidir. Xudavəndi-Ələm oruc tutub, namaz qılan bəndələrini heç vaxt tənha qoymaz. Ona görə də bu müqəddəs Ramazan ayında tutduğunuz oruc, etdiyiniz dualar Allah-Teala dərgahında qəbul olunsun! Ürəyinizdəki bütün arzularınız çin olsun, Allah-Teala onları yerinə yetirsin! Amin Ya Rəbbim Allah!

İnsanın əldə etdiyi, müqəddəs Allah tərəfindən verilmiş bəxşişlərdən biri də sevgidir. Ancaq sevgi insanların mələklərdən də yüksək səviyyəyə qaldıra bilər. Allah-Teala öz bəndələrinə müraciət

edərək deyir ki, ey Adəm övladı, hamı səni özündən ötrü istəyir, mən isə səni səndən ötrü istəyirəm. Ona görə də bu müqəddəs Ramazan ayında Allah-Tealadan hamınıza sevgi diləyirəm. Allah-Teala bizim dövlətimizi, Vətənimizi qorusun. Möhtərəm Prezident, Siz bütün dünyaya bəyan etdiniz ki, dini və mədəni müxtəlifliyin harmoniyasına əsaslanan cəmiyyət yaratmaq mümkündür və o, yaşamağa qadirdir. Belə bir cəmiyyət Azərbaycan Respublikasıdır.

Ümumiyyətlə, bizə xas olan xüsusiyyətlərdən biri də əziz günlərdə dünyasını dəyişənlərimizin ruhunu şad etmək üçün onları yad etməkdir. Ona görə də möhtərəm Prezident, mən bir məqama toxunmaq istədim. Müsahibələrinizin birində müxbirin "İlləri geriye çəkmək mümkün olsaydı, Siz hansı illərə qayıdardınız?" sualının cavabında bildirdiniz ki, atalı-analı illərimə qayıdardım.

Bəli, torpaq da anasız qalmasın deyə, Torpağın qoynuna köçür analar.
Ona görə də vaxt keçir, zaman tələsir, hər şey dəyişir. Dəyişməyən isə xəyalların şirinliyi, arzuların ülviliyi və nağıla çevrilmiş xatirələrdir.

Nağıl danışardı nənəm gecələr, Nağılla dolardı sinəm gecələr. Nağıllı günlərim qayıdan deyil, Qayıdıb yanıma soyudan deyil. Nağıl kimi gəlir mənə bu dünya, Diz nənəmdən ola, baş mənədən ola, Dinləmək həvəsi kaş mənədən ola. Şirin nağıllara biz qulaq asıb, Nağıla dönmüşük özümüz indi, Nağıl kimi gəlir mənə bu dünya.

Möhtərəm Prezident, bugünkü uğurlarınız təməli Ulu Öndər tərəfindən qoyulmuş və Sizin müdrik daxili və xarici siyasətinizlə, Ulu Öndər arzularının sevgi ilə, böyük məhəbbətlə bəslədiyi arzuların reallığıdır. Ona görə də Sizin aprelin 11-də

qazandığınız möhtəşəm qələbə Azərbaycan xalqının Sizə olan inamının təzahürüdür.

Hər eldən, obadan Sizə var salam, Həminin qəlbində Sizədir inam. Humanist Prezident, mehriban insan, Dərin minnətdən Prezident Sizə!

Azərbaycanda yəhudilər əsrlər boyu bu xalqla qardaşlaşmış, dinc və əmin-amanlıq şəraitində yaşamışlar. Biz də bu günlər Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edirik. Mən bir məqama toxunmaq istədim ki, 2015-ci ilin ortalarından bu günə qədər Amerikanın Los-Anceles şəhərində 4,5 milyon nüsxə ilə çap olunan "Jeish Journal" qəzetində bizim icmanın 28 məqaləsi dərc olunmuşdur. Həmin məqalələr Azərbaycanın bugünkü həqiqətlərindən, qazandığı uğurlardan, Azərbaycan neftinin alman faşizminə qarşı müharibədəki rolundan, Azərbaycanda yaşayan yəhudilərdən, onların mentalitetindən, mətbəxinə, ümumiyyətlə, hər sahədən bəhs edir. Bu məqalələr Almaniya-da fəaliyyət göstərən "Adassa" nəşriyyatı tərəfindən kitab şəklində ingilis dilində çap olunaraq "Amazon" şirkəti tərəfindən bütün dünyaya yayılmışdır.

Mənim müdrik kimi həmin kitabdan aldığım 200 nüsxə qısa bir zamanda respublikada paylanmışdır.

Möhtərəm Prezident, biz bu gün Ulu Öndərimizin arzularının çin olduğunu görürük. Allah-Tealadan arzu edirik ki, Sizin müdrik rəhbərliyinizlə yaxın vaxtlarda Qarabağ məsələsi də həll olunsun və belə məclisləri, belə xoş süfrələri Qarabağ torpağında təşkil edək.

Vətən oğulları verib əl-ələ, Ulu Öndərin yad edəcəkdir. Azad Azərbaycan cənnətə döndü, Heydər ruhunu şad edəcəkdir.
Bu müqəddəs bayram münasibətilə hamınızı bir daha səmimi qəlbədən təbrik edir, hamınıza İbrahim Peyğəmbər ömrü arzulayıram. Hamınızın suyu sərin, çörəyi isti, gözü işıqlı, dizi təqətlı olsun. Allah amanında. Çox sağ olun.

Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir FEKETE çıxış edərək dedi:

-Zəti-aliləri cənab Prezident İlham Əliyev. Möhtərəm şeyxülislam Allahşükür Paşazadə. Hörmətli xanımlar və cənablar.

Çox şadam ki, bu il biz müqəddəs Ramazan ayı münasibətilə bir yere toplaşmışıq. Bu müqəddəs ayda görüşümüz bizim dinlərarası əməkdaşlığımızın qənaətbəxş səviyyədə olmasını təsdiq etmək üçün gözəl bir fürsətdir.

Hörmətli cənab Prezident, Siz əsası Azərbaycan xalqının ümummilliliyi Heydər Əliyev tərəfindən qoyulmuş müdrik dini tolerantlıq siyasətinin davam etdirilməsinin qarantınıdır. Azərbaycan katolikləri adından Sizə dərin ehtiramımızı və minnətdarlığımızı bildirmək istəyirəm.

Zəti-müqəddəsleri Papa Fransisk cənab Prezi-

dent İlham Əliyev tərəfindən "Multikulturalizm lili" elan edilmiş 2016-cı ildə Azərbaycanda səfərdə olarkən bütün dünyada multikulturalizm ideyalarının təbliğində Azərbaycanın rolunu yüksək qiymətləndirib. Papa Fransisk həmin tarixi səfər zamanı söylədiyi "Biz həmişə qardaş" kəlamı bütün dünyaya bir ismarıç oldu ki, Azərbaycan ta qədimdən Şərq ilə Qərb arasında körpü rolunu oynayır, multikulturalizm isə Azərbaycan xalqının ənənəvi həyat tərzidir.

Zəti-müqəddəsleri Papa Fransisk Heydər Məscidində Zəti-alinizlə, habelə Azərbaycanın dini konfessiyalarının rəhbərləri və dindarlarla görüşləri zamanı söylədiyi nitqlər bütün dünyaya əyani şəkildə nümayiş etdirdi ki, Azərbaycan və onun lideri qlobal səviyyədə dinlərarası dialoqun tərəfdarıdır.

Hörmətli cənab Prezident, keçən ilin dekabr ayında Papa Fransisk mənə Azərbaycan Respublikasında Katolik Kilsəsinin birinci Yepiskopu təyin edib. Azərbaycandakı bütün başqa dindarlar kimi biz katoliklər də burada dini etiqad azadlığından və digər insan haqlarından, dövlət dəstəyindən bəhrələnilirik. Azərbaycan mənim yeni vətənim olub. Buna görə qürur duyaraq qeyd etməliyəm ki, bu addım Azərbaycana beynəlxalq səviyyədə verilən əhəmiyyətli nümayiş etdirir.

Papanın rəsmi səfəri şübhəsiz ki, həm Vatikan ilə Azərbaycan Respublikası arasında dövlətlərə münasibətlərin, həm də dinlərarası əlaqələrin inkişafına, o cümlədən Roma Katolik Kilsəsi ilə bizim Vahid Yaradanın ideallarının təntənəsi naminə yorulmadan çalışan möhtərəm şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi tarixi dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsi arasında əməkdaşlığa yeni təkan verib. Əminəm ki, 2017-ci ilin dekabr ayında Bakı Konfransının yekunlarına əsasən Qafqaz Müsəlmanları İdarəsi yanında yaradılmış, daimi fəaliyyətdə olan Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi bütün bəşəriyyətin rifahı naminə dinlərarası dialoqun inkişafı işinə sanballı töhfə verəcək. Mərkəzin Məşvərət Şurasının tərkibinə mən də daxil edilmişəm. Buna görə möhtərəm şeyxülislam Paşazadəyə hədsiz minnətdaram. Biz səmimi qəlbədən arzu edirik ki, Vatikan ilə Azərbaycan arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər bundan sonra da davam və inkişaf etsin.

Hörmətli cənab Prezident.
Hörmətli Şeyxülislam.

Ulu Tanrıdan diləyim budur ki, daim Sizi öz himayəsində saxlasın. İcazə verin, Sizə səmimi qəlbədən möhkəm cansağlığı, Ulu Tanrının Sizə yardımçı olmasını, bütün müsəlman qardaşlara, bütün dindarlara xoş güzəran, tərəqqi və firavanlıq diləyim.

Təşəkkür edirəm.

Dövlətimizin başçısı mərasimdə nitq söylədi. (davamı 3-cü səhifədə)

Prezident İlham Əliyev Beynəlxalq Velosipedçilər İttifaqının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti David Lapparteni qəbul edib.

AZƏRTAC xəbər verir ki, David Lapparteni velosiped idmanının "BMX Racing" növü üzrə dünya çempionatında iştirak etmək üçün Azərbaycana gəlməsindən məmnunluğunu ifadə etdi. O, bu tədbirin mühüm beynəlxalq idman yarış olduğunu vurğulayaraq 43 ölkədən 1500-dən artıq idmançının iştirak etdiyini bildirdi. Azərbaycanda beynəlxalq idman tədbirlərinin uğurla keçirildiyini deyən David Lapparteni Bakıda birinci Avropa Oyunlarının açılışının gözəl təşkil olunduğunu və orada iştirakını məmnunluqla xatırladı.

Dövlətimizin başçısı Bakıda keçirilən velosiped idmanının "BMX Racing" növü üzrə dünya



çempionatının önəminə toxunaraq Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti David Lapparteni Azərbaycanda velosiped idman növünün inkişafına verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, velosiped idmanının "BMX Racing" növü üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi ölkəmizdə bu idman növünə marağın artmasına və ümumilikdə idmanın inkişafına təkan verir.

Söhbət zamanı Azərbaycanda idmanın sürətli inkişafı, ölkəmizdə müxtəlif idman növləri üzrə ən müasir infrastrukturun yaradıldığı məmnunluqla qeyd olundu, Azərbaycanda keçirilən mühüm idman tədbirlərinin idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verdiyi vurğulandı.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti Zəti-aliləri cənab İlham Əliyevə

Zəti-aliləri.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Zəti-alinizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına Monqolustan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.

Dərin tarixi köklərə malik olan Monqolustan-Azərbaycan münasibətlərinin və əməkdaşlığının genişləndirilməsi üçün Sizinlə birgə işləməyi davam etdirmək əzmindəyəm.

Əminəm ki, hər iki tərəf münasibətləri yeni səviyyəyə yüksəltmək üçün Monqolustan və Azərbaycan arasında bir çox sahələrdə, o cümlədən müdafiə, ticarət, iqtisadiyyat, kənd təsərrüfatı, təhsil və idman sahələrində əlaqələrimizi, eləcə də çoxtərəfli əməkdaşlığımızı inkişaf etdirmək istiqamətində mövcud olan böyük imkanlardan tam faydalanacaq.

Zəti-aliləri, Sizə möhkəm cansağlığı arzulayıb, dost Azərbaycan xalqına isə firavanlıq və inkişaf diləyirəm.

Dərin hörmətlə,

**Xaltmaaqiyn Battulqa
Monqolustanın Prezidenti**

Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib

Prezident İlham Əliyevin nitqi

- Hörmətli şeyx həzrətləri. Hörmətli din xadimləri. Xanımlar və cənablar. Hər il olduğu kimi, biz bu il də mübarək Ramazan ayında iftar məclisində görüşürük. Bu gözəl ənənə yaşayır və yaşamalıdır. Bu, Azərbaycan dövlət-din əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir. Dövlət-din münasibətlərinin formalaşmasının təşəbbüskarı ulu öndər Heydər Əliyev olmuşdur. Bütün sahələrdə olduğu kimi, Ulu Öndər Azərbaycanın inkişaf konsepsiyasının müəllifidir. İnkişaf istiqamətlərini müəyyən edərkən o, çox böyük uzaqgörənlik göstərmişdir. Bu gün Azərbaycan uğurlu inkişafı məhz bu konsepsiyanın icrası nəticəsində mümkün olmuşdur. O cümlədən dövlət-din münasibətlərinin qurulması, yaradılması işində Heydər Əliyevin böyük xidmətləri olmuşdur. O, hakimiyyətə gələndə qədar Azərbaycanda bu münasibətlər tənzimlənmirdi və böyük boşluq yaranmışdı. Biz keçən ay Ulu Öndərin anadan olmasının 95-ci ildönümünü qeyd edərkən, əziz xatirəsinə hörmətimizi ifadə edərkən onun xalq qarşısında gördüyü böyük xidmətlər haqqında danışmışıq, onun fəaliyyətini yada salmışıq. Bu gün də şeyx həzrətlərinin təşkil etdiyi iftar məclisində Ulu Öndərin dövlət-din münasibətlərinin tənzimlənməsində gördüyü işlər və oynadığı rol haqqında danışırıq və bu, təbiidir.

Şeyx həzrətlərinin bu məsələlərin uğurla həlli işində fəaliyyətini mən çox yüksək qiymətləndirirəm. Dövlət-din münasibətlərinin inkişafı şeyx həzrətlərinin böyük əməyi sayəsində mümkün olmuşdur və bu gün bu əlaqələr nümunəvidir. Şeyx həzrətləri nəinki Azərbaycanda, eyni zamanda, Qafqazda, postsovet məkanında, Avropada, ümumiyyətlə, dünyada çox böyük hörmətə malik olan bir din xadimidir. Şeyx həzrətlərinin uğurlu fəaliyyəti Azərbaycanı dünyada öz milli dəyərlərinə sadıq, eyni zamanda, çox açıq, çox tolerant, müasir dövlət kimi təqdim edir. Azərbaycanda dövlət-din münasibətlərinin bu yüksək səviyyədə olmasında şeyx həzrətlərinin çox böyük xidməti var. Mən bilirəm ki, keçən il Azərbaycanda "İslam Həmrəyliyi İli" qeyd olunan zaman şeyx həzrətləri bir çox ölkələrdə Azərbaycan haqqətələri haqqında danışıq, çıxış etmiş, beynəlxalq konfranslara iştirak etmiş və ölkəmizin realiaqlarını dünya ictimaiyyətinə çatdırmışdır.

Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Bugünkü iftar məclisində səslənən fikirlər, ənənəvi dinlərin rəhbərlərinin çıxışları bir daha bunu göstərir. Azərbaycanda həm dövlət-din əlaqələri, həm dinlərarası əlaqələr nümunəvi xarakter daşıyır. Bilirəm ki, bu məsələlərə bağlı Azərbaycan modeli bu gün artıq dünyada bir çox yerlərdə öyrənilir. Bu, bizim uğurlu inkişafımız üçün lazımdır. Bu, dövlət siyasətimizin təzahürüdür. Eyni zamanda, bu, cəmiyyətimizin vəziyyətini, cəmiyyətdə mövcud olan ab-havanı əks etdirir.

Azərbaycanda dinlərarası məsələlərə bağlı çox ciddi düşünülmüş dövlət siyasəti aparılır və bu siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir. Azərbaycanda bu münasibətlərin tənzimlənməsi ölkəmizin uğurlu inkişafı təmin edir. Azərbaycanda mövcud olan milli həmrəylik, vətəndaş birliyi, sabitlik məhz bu münasibətlərin əsasında qurulubdur. Azərbaycan xalqı öz milli dəyərlərinə sadıqdır və Azərbaycan dövləti milli dəyərlər üzərində qurulubdur. Eyni zamanda, Azərbaycan dünya miqyasında dinlərarası, millətlərarası münasibətlərin qurulmasında artıq nümunəvi ölkə kimi tanınır. Biz həm dünyaya Azərbaycanın çox ciddi və müsbət siqnal göndəririk, həm də ölkəmizin uğurlu inkişafı üçün bu münasibətlərin yüksək səviyyədə olması çox önəmlidir. Bizim amalıımız budur, bizim niyyətimiz budur. Biz istəyirik ki, ölkəmiz daha da güclənsin, daha da sürətlə inkişaf etsin. İstəyirik ki, Azərbaycan xalqı daha yaxşı yaşasın, rifah, sülh, əmin-amanlıq şəraitində yaşasın. Nəinki bunu istəyirik, öz praktiki addımlarımızla bunu təmin edirik.

Bir neçə gün bundan əvvəl mən Azərbaycanda fəaliyyət göstərən müsəlman ölkələrinin səfirləri ilə görüşmüşəm. Ramazan ayında bu görüşlər ənənəvi xarakter daşıyır. Görüş zamanı müsəlman ölkələri ilə bizim əlaqələrimiz haqqında danışmışam. Bu əlaqələr yüksək səviyyədədir. Azərbaycan müsəlman aləmində çox böyük dəstəyə, çox böyük hörmətə malik olan bir ölkədir. Müsəlman ölkələri beynəlxalq təşkilatlarda Azərbaycanı daim dəstəkləyirlər və yaxşı bilirlər ki, Azərbaycan da öz növbəsində bütün beynəlxalq təşkilatlarda müsəlman ölkələrini dəstəkləyir. Azərbaycan dünyada İslam mədəniyyətinin təbliği işində çox fəal və



uğurlu rol oynayır. Biz dünyanın müxtəlif ölkələrində İslam mədəniyyətinin təqdimatı ilə bağlı bir çox tədbirlər keçirmişik, keçiririk və keçirəcəyik. Sərgilər, mədəni proqramlar, təqdimatlar, konfranslar - bütün bu addımlar bir məqsədi güdür ki, dünyaya İslam mədəniyyətini, İslam dəyərlərini olduğu kimi təqdim edək, bəzi hallarda İslam dini ilə bağlı təhrif edilmiş və yanlış fikirlərə qarşı öz səsimizi ucaldaq və real haqiqətləri çatdıraq. Bilirəm ki, bu sahədə apardığımız fəaliyyət müsəlman aləmində çox böyük hörmətə qarşılanır. Bizim bu fəaliyyətimiz bir daha onu göstərir ki, Azərbaycan həm İslam mədəniyyətinin təbliğinə, həm İslam ölkələri arasındakı həmrəylik meyillərinə çox güclü töhfə verir.

İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda dini məsələlərin həllinə çox yüksək qiymət verir. İslam Əməkdaşlıq Təşkilatı ölkəmizi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi ilə bağlı daim dəstəkləyir. Bir çox qətnamələr qəbul edilmişdir. Bu qətnamələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi ilə bağlı tarixi haqiqətlər, real vəziyyət və ədalətli mövqe nümayiş etdirilir. Azərbaycanın haqq səsi dəstəklənir və bu dəstəyə görə biz İslam Əməkdaşlıq Təşkilatına minnətdarıq.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münacişəsi yalnız beynəlxalq norma və prinsiplər əsasında həll olunmalıdır. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır, biz bunu, bu haqiqətləri bütün dünyaya çatdırırıq. Bir çox elmi əsərlər, kitablar nəşr edilib, bir çox tədbirlər keçirilib. Biz tarixi haqiqətləri çatdırmalıyıq və çatdırırıq. Dağlıq Qarabağın tarixən Azərbaycan xalqına məxsus olması artıq heç kimdə şübhə doğurmur. Hüquqi nöqtəyi-nəzərdən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Heç bir ölkə Dağlıq Qarabağda mövcud olan kriminal, qondarma rejimi tanımır və əminəm ki, tanımayacaq. Bu amillər, həm tarixi faktlar, həm beynəlxalq hüququn normaları, beynəlxalq təşkilatların qərar və qətnamələri nəinki bizim mövqeyimizi gücləndirir, eyni zamanda, münacişənin həli üçün əsas yaradır, hüquqi baza yaradır və biz yorulmaz fəaliyyət nəticəsində buna nail olmuşuq. Əminəm ki, biz ardıcıl siyasət aparmaqla istədiyimizə nail olacağıq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Buna mənim şübhəm yoxdur. Həm tarixi haqiqətlər, hüquqi baza, BMT Təhlükəsizlik Şurasının qətnamələri, digər təşkilatların qərar və qətnamələri, bizim iqtisadi gücümüz, hərbi gücümüz və bölgədə mövcud olan real vəziyyət bunu deməyə əsas verir.

Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir. Mən dünyanın ən ali kürsüsündən - BMT kürsüsündən Ermənistanın əvvəlki kriminal rejimini ifşa etmişəm. Onları adları ilə çağırıram. Onları Xocalı soyqırımında ittiham etmişəm, hərbi cinayətlərdə ittiham

etmişəm. Ermənistanın əvvəlki hakimiyyətini qanışın, kriminal, quldur rejim adlandırmışam. Bütün bunlar haqiqətdir. Mən haqiqəti demişəm, indi bu haqiqəti erməni xalqı deyir. Nəhayət, indi erməni xalqı anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib. O kriminal xunta rejimi ki, ancaq öz maraqlarını güdür, o rejim ki, onun yarıtmaz və cinayətkar fəaliyyəti nəticəsində Ermənistan bu acınacaqlı vəziyyətə düşüb. Mən dəfələrlə demişdim ki, Ermənistanda iqtisadi böhran, demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan o ölkəni həmişəlik tərk edir, Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur. Demişəm ki, Azərbaycan Ermənistanı dalana çevirib, iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib. Nəyə görə? Ona görə ki, Ermənistan torpaqlarımızı işğal edibdir. İndi bütün bunları erməni xalqı deyib və deyir. Bu, bir daha onu göstərir ki, bu münacişədə Azərbaycan öz istədiyinə nail olacaq, haqiqəti, ədaləti bərpa edəcək. Ümid edirəm ki, Ermənistanın yeni rəhbərləri əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq və münacişənin tezliklə həll olunması üçün ciddi işlər görəcək və imitasiya naminə yox, real danışıqlar prosesinə start veriləcək. Beləliklə, məsələ öz həllini tapa bilər və Qafqaza sülh gələ bilər. Biz bunu istəyirik, biz münacişənin həllini tələb edirik, bizim buna haqqımız çatır. Ümid edirik ki, bu məsələ danışıqlar yolu ilə tezliklə öz həllini tapa bilər.

Azərbaycanda din dövlətdən ayrılır. Ancaq dövlət dindarlara daim dəstək, dayaq olur. Bizim bütün tarixi məscidlərimiz dövlət tərəfindən əsaslı şəkildə bərpa edilibdir. Şeyx həzrətləri qeyd etdiyi kimi, indi Təzəpər məscidinin ətrafı təmizlənir. Onun ətrafı böyük bir ictimai zonaya çevriləcək, orada böyük park salınır. Çünki vaxtilə Təzəpər məscidinin ətrafındakı binalar onun əzəmətinə gizlədirdi. İndi artıq məscidin bir hissəsi açıqlı, böyük park salınır. Digər hissənin açılması gözlənilir və beləliklə, Azərbaycanda gözəl bir memarlıq ansamblı yaranır.

Bibiheybət məscidi bizim qədim tarixi məscidimizdir. "İmamzadə" tarixi-dini kompleksi, Şamaxı Cümə məscidi, Əjdərbəp məscidi dövlət tərəfindən əsaslı şəkildə təmir edilib. Ölkəmizin ən böyük məscidi olan Heydər məscidi dövlət hesabına tikilib ki, bu, memarlığına görə bir əsərdir. Eyni zamanda, keçən il Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri olan məscid tikilib. Uzun fasilədən sonra işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində əzəni səsi eşidilir. Şamaxı məscidi ilə eyni vaxtda inşa edilmiş, ən qədim məscidlərimizdən biri olan Şamaxı rayonunun Dəmirçi kəndindəki məscid keçən il əsaslı şəkildə təmir edilmişdir. Bu il Hacı Cavad məscidinin yeni binası tikildi və şeyx həzrətləri qeyd etdiyi kimi, prezident seçkilərindən sonra mənim gətdiyim birinci yer məhz Hacı Cavad məscidinin yeni binasının açılışı olmuşdur və bu, təsadüfi deyil. Çünki mən oraya seç-

kildən əvvəl də, seçkilərdən bir ay sonra da gedə bilirdim. Məhz seçkilərdən sonra birinci tədbir - yenidən tikilmiş Hacı Cavad məscidinin açılışı hesab edirəm ki, böyük mənə daşıyır. Hesab edirəm ki, dindarlar və bütün Azərbaycan vətəndaşları bunu çox gözəl başa düşürlər.

Eyni zamanda, XIX əsrdə inşa edilmiş və Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunmuş İmam Hüseyn məscidi də açılışa hazırdır. Yəni, bu istiqamətdə həm dövlət, - əlbəttə ki, əsas yükü dövlət öz üzərinə götürüb, - həm də ictimai qurumlar öz töhfəsini verirlər və bu, bizim borcumuzdur. Bizim tarixi abidələrimiz, dini abidələrimiz milli sərvətimizdir. Bütün başqa dinlərin məbədləri bizim üçün əzizdir, bizim sərvətimizdir. Azərbaycanda bütün dinlərin tarixi-dini abidələri qorunur, bərpa edilir, tikilir. Bu, bir daha onu göstərir ki, Azərbaycanda dini siyasət çox düşünülmüş şəkildə aparılır və Azərbaycan xalqının maraqlarına cavab verir.

"İslam Həmrəyliyi İli" ərzində bir çox tədbirlər keçirilmişdir. Onların arasında əlbəttə ki, şeyx həzrətlərinin təşkil etdiyi tədbirləri mən xüsusilə qeyd etmək istərdim. Qeyd etdiyim kimi, xarici ölkələrdə bir çox önəmli konfranslar keçirilmişdir. Yekun tədbir keçən ilin sonunda - dekabr ayında Bakıda keçirilmiş böyük konfrans idi. Hesab edirəm ki, konfransa dünyanın aparıcı dini liderlərinin və dövlət xadimlərinin göndərdikləri təbriklər bu tədbirin önəmini qeyd etməklə yanaşı, eyni zamanda, Azərbaycana hörmətin təzahürü idi. Biz bunu belə qəbul edirik. Bu konfransı keçirərkən biz bir daha gördük ki, belə tədbirlərin keçirilməsinə nə qədər ehtiyac var. Çünki bu gün dəyə bilərəm ki, Azərbaycan bu tədbirlərin dünya səviyyəsində, belə mötəbər səviyyədə keçirilməsi ilə ümumbəşəri dəyərlərə çox böyük töhfə verir. Mən hesab edirəm ki, bizim bu sahədəki nadir rolumuz böyük qiymətə layiqdir və yüksək qiymətləndirilir. Hesab edirəm ki, biz gələcəkdə bu istiqamətdə öz fəaliyyətimizi davam etdirməliyik.

Konfransdan sonra şeyx həzrətləri ilə söhbət əsnasında belə qərara gəldik ki, bu kimi tədbirlər Azərbaycanda ənənəvi olaraq keçirilməlidir. "İslam Həmrəyliyi İli" artıq başa çatıb. Ancaq biz elə etməliyik ki, bu məsələ daim diqqət mərkəzində olsun. Bunu etmək üçün xüsusi tədbirlər planı hazırlanıb və icra ediləcək. Yəni, bu gün Azərbaycanın bu sahədə apardığı işlərə dünyada yenə də böyük ehtiyac var.

Təsədüfi deyil ki, bizim təşəbbüsümüzə on il bundan əvvəl başlanan "Bakı Prosesi" dünyada yeganə genişmiqyaslı əməkdaşlıq formatıdır. Bu on il ərzində buna oxşar təşəbbüs heç kim tərəfindən irəli sürülməmişdir. "Bakı Prosesi" sırf Azərbaycan təşəbbüsüdür. Bu il biz "Bakı Prosesi"nin on illiyi qeyd edəcəyik. Bu təşəbbüs BMT və digər mötəbər beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir. "Bakı Prosesi" artıq dünya gündəliyinin önəmli hissəsidir və

bu illər ərzində görün biz Azərbaycanda nə qədər böyük tədbirlər keçirmişik - dünya dini liderlərinin zirvə görüşü, BMT Sivilizasiyalar Aliansının Qlobal Forumu, Bakı humanitar forumları, mədəniyyətlərarası dialoq forumları. Yəni, bütün bunları biz ona görə edirik ki, buna böyük ehtiyac var. Biz istəyirik ki, nəinki Azərbaycanda, dünyada dinlərarası münasibətlər yüksək səviyyədə tənzimlənsin.

Biz ölkə daxilində bütün bu məqsədlərə çatmışıq. Bu gün Azərbaycanda dini, milli zəminə heç bir problem, heç bir anlaşmazlıq yoxdur. Ancaq biz istəyirik ki, dünyada da olmasın və bundan sonra da öz töhfəmizi verməyə hazırıq. Bu gün dünyada Azərbaycan multikulturalizmin mərkəzi kimi artıq özünü təsdiqləyib. Bu, həm dövlət siyasətidir, həm cəmiyyətdən gələn sifarişdir. Bu, böyük sərvətdir, xüsusilə indiki zamanədə. İndiki şəraitdə biz görürük ki, dünyanın müxtəlif yerlərində dini məzhəb zəminində qan tökülür, müharibələr alovlanır, böyük faciələr yaşanır. Biz əlbəttə ki, bu sahədə gördüyümüz işləri daha yüksək qiymətləndirməliyik və elə etməliyik ki, həm Azərbaycanda, həm yaşadığımız bölgədə vəziyyət müsbət istiqamətdə inkişaf etsin. Biz adada yaşayırıq, biz bu bölgədə yaşayırıq və yaşayacağıq. Ona görə biz həm ölkə daxilində bu məsələləri daim diqqət mərkəzində saxlayırıq və hesab edirəm ki, beynəlxalq təşəbbüslərlə bölgədə və dünyada dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi işinə öz töhfəmizi veririk.

Keçən ilki məclisdən ötən dövr ərzində bir neçə önəmli hadisəni qeyd etmək istərdim. Bu hadisələr doğrudan da tarixi xarakter daşıyır. Onlardan biri Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevirməyimizdir. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı Bakıda təntənəli şəkildə qeyd edildi. Bu il isə biz Xəzər dənizinin ən böyük ticarət limanının açılışını qeyd etdik. Beləliklə, ölkə qarşısında nəqliyyat sahəsində duran məsələlərin böyük hissəsini həll etmiş olduq. Bu tarixi layihələr bundan sonra uzun illər Azərbaycanın uğurlu inkişafını təmin edəcək.

Keçən ay Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsindən bir gün sonra Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Bu da böyük tarixi nailiyyətdir, tarixi layihədir. Bu layihə bundan sonra onilliklər ərzində Azərbaycan xalqına xidmət edəcək.

Bir neçə gündən sonra Türkiyənin Əskişəhər şəhərində TANAP-in rəsmi açılışı olacaq. Bu da böyük tarixi nailiyyətdir. Yəni, biz hər il böyük uğurlara imza ataraq ölkəmizi gücləndiririk və möhkəmləndiririk. Əminəm ki, bundan sonra da Azərbaycan inamla və uğurla inkişaf edəcək.

Fürsətdən istifadə edərək, qarşıdan gələn mübarək Ramazan bayramı münasibətilə Sizi və bütün dünya müsəlmanlarını təbrik edirəm. Sağ olun.

Şeyxülislam Allahşükür PAŞAZADƏ bir daha minnətdarlıq edirək dedi:

- Cənab Prezident, mən Sizə minnətdarlığımı bildirirəm. Təkcə öz adımdan deyil, burada iştirak edən din xadimlərinin, dini konfessiya rəhbərlərinin adından və əziz qonaqlarımız adından Sizə öz minnətdarlığımı bildirirəm. Xüsusən dəyə bilərəm ki, din-dövlət münasibətlərində nəyə nail olmuşuqsa, Azərbaycan nəyə nail olubsa Sizin sayığınızla, zəfərlərinizlə, Ulu Öndərin tövsiyələri ilə buna gəlib çatmışıq. Bu gün əgər bir şeyxülislam kimi mənə dünyada tanıyırlarsa, mənə ehtiram bəsləyirlərsə bunda başda Siz olmaqla hamının böyük zəhməti var. Yəni, Azərbaycan xalqının böyük zəhməti var. Yəni, bu işdə hamı - həm din xadimləri, həm qeyriləri bizə yardımçı olublar və indi də yardımçı olmaqdadırlar.

Bu gün bu məclisdə diplomatlar, xarici dövlətlərin nümayəndələri iştirak edirlər. İnanın, bu şəkildə görüş, ünsiyyət, din-dövlət, xalq-rəhbər vəhdəti, dindarlarla Prezident arasında olan münasibət dünyanın heç bir yerində yoxdur. Bu da öz bəhrəsini, öz bərkətini verir. Biz bunun qədrini bilməliyik. Ona görə də Azərbaycan inkişaf edər və edəcək. Allah-Təala Azərbaycan sərvətlərini bəreketli edəcək. Allah-Təala həmişə Azərbaycan xalqını qoruyacaq. İnşallah, Ulu Öndərimizin müəyyənləşdirdiyi inkişaf yolu ilə irəliləyən Azərbaycan Prezidentimiz İlham Əliyev həzrətlərinin rəhbərliyi ilə həmişə zəfərlər nəşib olacaq.

Cənab Prezident, mənə bu qədər böyük önəm verdiyinizə görə Sizə bir daha təşəkkür edirəm, bir daha "Çox sağ olun" deyirəm.

Sonra iftar süfrəsi açıldı.

AZƏRTAC

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirib ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti nəzərdə tutulmuş, Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyunun 29-na təyin edilmiş iclasında baxılacaq.

AZƏRTAC

Ədliyyə naziri Siyəzəndə vətəndaşları qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyunun 6-da ədliyyə naziri Fikrət Məmmədov Siyəzən rayonundakı Heydər Əliyev Mərkəzində Siyəzən, Şabran və Xızı rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbuldan əvvəl nazir Fikrət Məmmədov və

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirdilər.

Qəbulda hər bir vətəndaş diqqətlə dinlənib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Səfer zamanı ədliyyə naziri, həmçinin yerli ədliyyə və

məhkəmə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, ədliyyə işçiləri və hakimlərlə müəvəyə keçirib.

Müəvəyə ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, cəza siyasətinin humanizəşdirilməsi ilə bağlı dövlətimizin başçısının tapşırıqlarından irəli gələn vəzifələr diqqətə çatdırılıb. Həmçinin ədliyyə və məhkəmə sisteminin müasirləşməsi, qabaqcıl texnologiyaların tətbiqi, məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması, probasiya xidmətinin fəaliyyətinin təşkil ilə bağlı tapşırıq və tövsiyələr verilib, şəffaflığın və vətəndaş məmnunluğunun təmin olunması, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi qeyd olunub.

AZƏRTAC

AKADEMİK RAMİZ MEHDİYEVİN “BİBLİOQRAFIYA”SI HAQQINDA

elmi-publisistik düşüncələr

Son illər müstəqil Azərbaycan dövləti böyük iqtisadi, mədəni yüksəlişi, bəynəlxalq münasibətlərin inkişafı ilə dünya dövlətləri sırasında özünün layiqli yerini tutmuşdur. Bunlar ölkədə irimiqyaslı layihələrin uğurla həyata keçirilməsi, təbii, siyasi və ictimai proseslərin doğru mövqedən dərk olunması, qiymətləndirilməsi nəticəsində yaranmışdır. Xüsusən də XX əsrin sonu və XXI əsrin başlanğıcından ölkəmizdə baş verən siyasi hadisələrin, azadlıq hərəkatının, milli düşüncənin, azərbaycançılıq ideyalarının intişarı, getdikcə artan təbəddülatlarla müşayiət olunması başgə tarixində böyük əks-səda doğurmuşdur. Bütün bunlar Azərbaycanın dünya cəmiyyətində milli-bəşəri idealların, tolerantlığın, multikultural dəyərlərin yeni ənənələr zəminində yaranması və qorunmasına sadiqliyini ehtiva edir.

Ölkəmizdə belə bir dəyişikliyin baş verməsi heç şübhəsiz, birdən-birə yaranmamış, böyük bir zaman içrə formalaşmış, tərəqqi etmişdir. Xatırlayıq ki, dünya miqyaslı siyasətçi, ümummilli lider Heydər Əliyev hələ sovet rejiminin tüğyan etdiyi vaxtlarda azərbaycançılıq məfkurəsinin ictimai şüurlarda formalaşmasına güclü təsir göstərmişdir. Bundan sonra milli düşüncənin dirçəlməsində, xalqın müstəqillik uğrunda mübarizəsində bir mayak olmuş, ölkəni parçalamaq, xanlıqlara bölmək istəyən daxili və xarici düşmənlərin cəynağından xilas etmişdir. Öz vətəninə, xalqına bütün şüuru, qəlbi ilə bağlı olan Heydər Əliyev dövlətçilik tariximizin təcrübəsində qazanılmış ənənələri yeni dəyərlər və siyasi baxışlarla zənginləşdirərək, müstəqilliyimizin möhkəmlənməsinə, ölkənin yenidən qurulmasına nail olmuş, Azərbaycanı böyük inkişaf yoluna çıxarmışdır.

Ümummilli liderin vətəncilik əxlaqına, azərbaycançılıq məfkurəsinə, eləcə də bəşəri dəyərlərə söykənmiş siyasi baxışları, idarəçilik bacarığı, erudisiyası ilə dünya cəmiyyətində Lider olaraq qəbul edilməsi bizdə hər zaman qürur hissi doğurur. Onun Azərbaycan üçün göstərdiyi misilsiz xidmətlər artıq uzun illərdir ki, böyük bir məktəb statusu qazanmışdır. Bu məktəbdən bəhrələnmək - vətəninə, xalqını sevmək, dövlətçiliyimizin qorunması və möhkəmlənməsi yolunda bir vətən övladı olaraq çalışmaq, humanizm, xeyirxahlıq, insansevərlik kimi ali keyfiyyətlərə, milli dəyərlərə sahib olmaq zənnimizcə, hər bir Azərbaycan vətəndaşının, xüsusən də gəncliyin borcudur. Təbii ki, Heydər Əliyev məktəbində yetişmək, onun dərslərindən faydalanmaq və böyük həyat təcrübəsi toplamaq, bütün fəaliyyətini ulu öndərin yenidən qurub-yaratdığı Azərbaycanın inkişafına sərf etmək elə xalqa xidmətin bariz göstəricisidir.

Bu fikirləri qələmə alanda Heydər Əliyev məktəbinin illi və qüdrətli yitiməsi - Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli ictimai-siyasi xadim, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri (1995-ci ildən), Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının prezidenti, Azərbaycan Respublikasının Həqiqi Dövlət müşaviri, Beynəlxalq sülh mükafatı laureatı, Nyu-York Elmlər Akademiyasının üzvü, akademik Ramiz Ənvər oğlu Mehdiyevin neçə onillikləri əhatə edən fəaliyyətini bir vətəndaş olaraq göz önünə gətirirəm. Və böyük, genişəhatəli tanışlıqdan sonra görürəm ki, Azərbaycan siyasi, fəlsəfi, ictimai fikir tarixinin görkəmli nümayəndəsi olan akademiknin həyat yolu, fəaliyyəti dövlət quruculuğunun, milli intibah və elmi təfəkkürün inkişafı prosesi ilə birbaşa bağlı olmuşdur. Onun bütün əsərləri, monoqrafiyalarının aparıcı xətti azərbaycançılıq ideologiyasına, ölkədə və dünya cəmiyyətində baş verən global hadisələrin siyasi-fəlsəfi aspektdən tədqiqinə əsaslanır. Eləcə də tarixilik və müasirlik baxımından şərh olunan bütün məsələlər baş verən təbəddülatlar prosesində yeniləşən zamanların siyasi mənzərəsini əks etdirdiyindən cəmiyyətdə hər zaman aktuallıq kəsb edir. Akademikin “Azərbaycanın inkişaf dialektikası” (2000), “Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi” (2001), “XXI əsrdə milli dövlətçilik: Demokratik inkişaf və müxalifət” (2003), “Azərbaycan: qloballaşma dövrünün tələbləri” (2005), “Vətəndaş cəmiyyətinə yol açan ideyalar” (2006), “Modernləşmə xətti yenə də gündəlikdədir” (2008), “Demokratiya yolunda: irs haqqında düşüncələr” (2008), “Şah İsmayıl Səfəvi: tarixi diplomatik sənədlər toplusu” (2014)... (bu siyasi, elmi, fəlsəfi mündəricəli kitabların sırası böyükdür, onlardır) kimi əsərlərində qoyulan məsələlərin aktuallığı, ideyası, dilin zənginliyi və səviyyəsi, səlis, sərrast, axıcı olması siyasi, fəlsəfi mündəricəli möhkəmlə monoqrafiyalara böyük maraq oyadır.

Bu günlərdə Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından hazırlayıb nəşr etdiyi “Ramiz Mehdiyev. Biblioqrafiya” kitabı fikrimizin geniş şərh üçün tutarlı, mötəbər bir məxəzdir. Akademikin siyasi, ictimai və elmi fəaliyyətinin gərəkliliklərini güzgü kimi əks etdirən bu kitab görkəmli siyasi xadimin elmi-fəlsəfi baxışlarının, dövlətçilik sahəsində uzun illər fəaliyyətinin nəzəri-təcrübi görüşlərinin, Azərbaycanın təmsalında global problemlərin uzaqgörənliklə həlli istiqamətinə yönəlmişdir. O, müstəqil dövlətimizin siyasi, ictimai-sosial həyatını həm də bir alim kimi


xarakterizə edir. Ramiz müəllimin ölkənin həyatında göstərilən aspektlərdə - ictimai-siyasi xadim, həm də alim kimi fəaliyyətdə olması bu iki sahənin biri-birinə təkanı, vəhdəti kimi qiymətləndirilməlidir. Çünki akademiknin hər iki sahədə uğurlu nəticələrə nail olması fəaliyyətinin ana xəttini ifadə edir.

Biblioqrafiyanı vərəqləyirik... Kitab Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin alim əməyinə verilən dəyərli sözləri ilə açılır: “Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar”. Bu fikirləri mübalığəsiz, tərəddüd etmədən Ramiz Mehdiyevin çoxillik elmi, nəzəri-təcrübi fəaliyyətinə şamil etmək olar. Kitabla tanışlıq boyu bütün məqalələrdən Onun həyat və fəaliyyətini, elmin üfüqlərinə uzanan yaradıcılıq yolunu işıqlandıran göstəricilərdən aldığımız ilk və müəkkəmlə təəssürat belədir: kitabı ərsəyə gətirənlər - tərtibçi-müəllif, ön sözün sahibi, redaktor dövlət xadiminin, akademiknin siyasi, elmi, ictimai fəaliyyətinin bütün sahələrini böyük məsuliyyətlə, bəhrəli ömrə həssas yanaşmaqla, ortaya yeni və sanballı mündəricədə salnamə xarakterli bir nəşr qoyublar. Kitabda nəzərəçarpan xüsusiyyətlər - tərtibatın özəlliliyi, fərqliliyi, mətn-mənbələrin ideya ardıcılığı, yüksək dil mədəniyyəti, nəşir təcrübəsi sayəsində kitabçılığın yüksək dəyərlərini ehtiva edən keyfiyyətlərin bütün məqamlarda nəzərə alınması, tətbiqi sayəsində nadir, nümunəvi bir nəşir olmasıdır.

Biblioqrafiyanın labüdlüyünü, əhəmiyyətini şərtləndirən amillər yetərincədir. R.Mehdiyevin siyasi, elmi fəaliyyəti, dövlətçiliyin möhkəmlənməsi, vətəndaş cəmiyyətinin yaranması, tarixi gərəkliliklərin şərhli, dövlətçilik ənənələrinə, müasir inkişaf meyillərinə söykənən ictimai-siyasi hadisələrin elmi-nəzəri aspektdən tədqiqi və qiymətləndirilməsi, təkzibolunmaz faktlarla təqdim edilməsi uğurlu nəticələrə gətirib çıxarmışdır. Siyasi, elmi statuslu qəhrəmanın azərbaycançılıq məfkurəsinin işığında bütün fəaliyyətinin bir araya gətirdiyi bəhrəli həyat yolu ictimai-siyasi xarakterli ilə diqqətləyiqdir. Bütün bunlar Biblioqrafiyanın olduqca maraqlı, müəmməl bir strukturla işlənməsinə münbit şərait, imkan yaratmışdır. Deyilənlər həm də nadir nəşirin meydana gəlməsini şərtləndirən amillərdən biri və birincisidir. Mövzuva giriş kimi qeyd etdiyimiz bu fikirlər təbii ki, yaradıcı təxəyyüüllə əsaslanır. Bunlar ölkənin, eləcə də dünyanın azad, demokratik bir cəmiyyət quruculuğu ilə bilavasitə əlaqəsinin konsepsiyasını işləyib təqdim edən “cəmiyyətşünas alim”in siyasi, elmi-nəzəri baxışlarının global məzmun və ideyaya söykənən fəaliyyəti, gərəkcə olan həyat hadisələrinə elmi-nəzəri baxışları ilə əlaqədardır. Beləliklə, bölmələrin, onu əhatə edən mövzuların ayrı-ayrılıqda və bütövlükdə əhəmiyyətini dərk edib, dəyərini duymaqdan ötrü Biblioqrafiyanı ciddi, müəkkəml şəkildə nəzərdən keçirməyi düşündük.

Akademik Ramiz Ənvər oğlu Mehdiyevin “Həyatı və elmi-ictimai fəaliyyətinin əsas tarixləri” ömrün illərinə paylanmış fəaliyyətini göz önündə canlandırır. Bu həyat və fəaliyyətin başlanğıc tarixindən (1945) hazırkı dövrə qədər olan illəri ötürü bir baxışla belə nəzərdən keçirəndə iki qərinədən də artıq bir vaxtda həyat pillələrini öz zəhməti, axtarışları sayəsində qalxan, dövlətə, xalqa, elminizə xidmət edən siyasi xadimin mənəvi yüksəkliyi bizdə rəğbət doğurur. Bunun ardınca Ramiz Mehdiyevin siyasi, elmi tərcümeyi-halının geniş və müəkkəml şəkildə təqdim olunması Onun həyat yolunun aydın təsəvvür ediməsi baxımından əhəmiyyətlidir, təqdirəlayiqdir.

“Akademik Ramiz Mehdiyevin elmi-nəzəri araşdırmalarından” bölməsində əsərlərdən, çıxışlarından edilən iqtibaslar, verilən kiçik parçalar böyük fikrin, ideyanın ifadə olunması, hadisələrə həssaslıqla, siyasi, elmi və müdrik yanaşması, bunların məntiqi, mənası, bir çoxunun da olduqca dəyərli aforizmlər kimi səslənməsi fikrimizi alıb aparır. Buna ilkin münasibət kimi, Heydər Əliyevçiliyin əsas məğzi, mahiyyəti olan azərbaycançılıq ideologiyasının səbatlı və müəkkəml tədqiqatçısı və təbliğçisi olan akademiknin “Heydər Əliyev Azərbaycan tarixində ilk dəfə siyasətdə və dövlət idarəçiliyində səviyyəsizliyə və basitliyə son qoya bilməmişdir”, qətiyyəti fikri ölkənin son onilliklərdə yaşadığı taleyin təbəddülatları ilə düşüncəmizə ay-



dınlıq gətirir. Böyük həyat təcrübəsindən qaynaqlanmış bu fikri, eləcə də ideya-məzmunu ilə taleyüklü, global məsələləri ifadə edən iqtibasları elmi-ictimai cəmiyyətə, xüsusən də gəncliyimizə ötürülən ibratamizlik nümunəsi hesab edirik. Diqqət edək: “Heydər Əliyev iki əsrin ayrıcında öz ölkəsinin dövlət adlı gəmisini global sarsıntılar dövrünün fırtınalarından sağ-salamat və uğurla keçirərək, ölkənin milli dəyərlərini, insanların mənəvi sağlamlığının, özünə inamının qorunub saxlanılmasına müvəffəq olmuşdur”... “Siyasət cəsarət, xidmət etdiyin amallara və ideyalara sədaqət, əlbəttə, öz silahdaş və məsləkdəşlərinə sədaqət, özünü siyasətə həsr edən insanların tez-tez düşdükləri çətin vəziyyətdə onların dəstəklənməsini tələb edir. Hər bir siyasətçi yalnız cəsarətli, ideyalara, silahdaş və məsləkdəşlərə, dövlətə sadiq olduqca müvəffəqiyyət qazana, əsl lider ola bilər”... “İlahəm Əliyev istedadlı şagird olub və öz müəllimindən, uzaqgörən dövlət xadimi, xarakterində milli ideyalar və prinsiplərə möhkəm sadiqlik, basirət kimi keyfiyyətlərin nadir şəkildə birləşdiyi Heydər Əliyevdən çox mühum dərs almışdır”... “Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək fırvan həyatını özü quracaqdır”... Biblioqrafiyadan iqtibas etdiyimiz bu fikirlər, konsepsiyalar, eləcə də digər nümunələr əsərlərin bütönlükdə ifadə etdiyi məsələlərin tarixilik və müasirlik prizmasından tədqiq olunduğunu söyləməyə əsas verir. Fikrimizcə, bunlar həmin əsərləri oxumağa, onlardan bəhrələnməyə güclü istək yaradır.

Akademik İsa Həbibbəylinin “Görkəmli dövlət xadimi və cəmiyyətşünas alim” məqaləsinin mühüm elmi, siyasi məlumatlardan sonra gələn, mövzuva istiqamət verən ön söz yerində olması məqsədamüvafiqdir. Müəllif bu elmi-nəzəri və ədəbi mündəricəli, monoqrafik xarakterli məqalədə Ramiz Mehdiyevin həyat və fəaliyyətini, yaradıcılığını, elmi əsərlərini, monoqrafiyalarını azərbaycançılıq məfkurəsinin işığında, həm də əhatəli şəkildə xarakterizə edir. Böyük dövlətçilik təcrübəsinə, siyasi sərişəyə, elmi təfəkkürə malik olan akademiknin bütün aspektdən tədqiqi və nəticə etibarilə elmi irisinin dəyərləndirilməsi oxucuda böyük rəğbət və inam yaradır. Onun bütönlükdə azərbaycançılıq mövqeyinə əsaslanan fəaliyyəti haqqında geniş, dolğun qənaətin formalaşmasına təsir edir. İsa Həbibbəyli haqlı olaraq yazır ki, “akademik Ramiz Mehdiyevin azərbaycançılıq ideologiyası konsepsiyası görkəmli dövlət xadimi Heydər Əliyevin dövlət səviyyəsində uğurla həyata keçirdiyi milli dirçəliş proqramına əsaslanır. Ulu öndərin böyük bir hərəkata çevirdiyi azərbaycançılıq təliminin nəzəri-fəlsəfi dərkinə və şərhini bütün yönəri ilə əks etdirir: “Azərbaycançılıq” dövlət siyasətinin strategiyası olaraq Azərbaycan cəmiyyətinin bugününün və gələcəyinin müasir ideoloji qavranması ilə sıx birləşir. “Azərbaycançılıq” xalqımızın iztirabları ilə yəğrulmuş tarixi dəyərdir, real müstəqilliyə nail olunması, vahid, bölünməz Azərbaycanın qorunması və möhkəmləndirilməsi üçün açardır...” İ.Həbibbəyli eləcə də ulu öndərin siyasi və mənəvi varisi Prezident İlham Əliyevin bütün sahələrdə fəaliyyətini elmi-nəzəri aspektdən dəyərləndirməsinə diqqət yönəldir: “Akademik Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük uğurla, möhkəm siyasi iradə ilə həyata keçirdiyi genişmiqyaslı islahatlar proqramının və ölkəmizin modernləşdirilməsi hərəkatının əsas istiqamətlərinin dərin elmi təhlilinin müəkkəml örnəklərini meydana qoymuşdur. O, ölkə başçısı İlham Əliyevin böyük siyasətdə və müstəqil dövlətin idarə olunmasındakı rolunu və mövqeyini elmi cəhətdən əsaslandırılmış şəkildə qiymətləndirmişdir”.

“Azərbaycanın dövlət, elm və mədəniyyət xadimləri Ramiz Mehdiyev haqqında”

bölməsi də özünün bir sıra səciyyəvi xüsusiyyətləri - akademiknin siyasi, elmi, dövlətçilik fəaliyyətinə, elmi-ədəbi irsinə ictimai fikrin yaranması baxımından Biblioqrafiyaya yeni məzmun gətirməsi ilə diqqəti cəlb edir. R.Mehdiyevin şəxsiyyətinə, dövlət qulluğu sahəsində səmərəli fəaliyyəti, fədakar çalışmaları ilə böyük yollar qət etməsinə, tədqiqatlarına, irsinə elmi-nəzəri baxışlar, haqqında söylənilən dəyərli fikirlər onun müxtəlif yönərdən tanınmasını, əsərlərinin ideya-mahiyətinin dərk olunmasını ehtiva edir. Ciddi müşahidələr, tədqiqatlardan doğan geniş, müəkkəml təəssürlər oxucuda həm də ona görə böyük maraq və inam doğurur ki, bu görkəmli şəxsiyyətlərin bir çoxu akademiknin fəaliyyətini gənclik illərindən izləmiş, onun elmi, siyasi potensialına, dövlətçilikdə idarəetmə məharətinə bələd olmuş, bunların da nəticəsində haqqında böyük bilgiyə, təsəvvürə malik olmuşlar. Nəticədə öz fikirlərində, qənaətlərində gördüklərinə, duyduqlarına istinad etmişlər. Bu mənada akademiklər - Akif Əlizadə, Mahmud Kərimov, Arif Mehdiyev, Asəf Nadirov, Ağamusa Axundov, Tofiq Hacıyev, Abel Məhərrəmov, İsa Həbibbəyli, İsmayıl Hacıyev, Kamal Abdulla, Yaqub Mahmudov, Ziyad Səmədzadə, Nizami Cəfərov, professorlar - Seyfəddin Qəndilov, Elxan Nuriyev, Əlikram Abdullayev və başqalarının fikirlərinin yer alması akademik Ramiz Mehdiyevin xarakterik xüsusiyyətlərə malik olan siyasi portretinə, müqtədir, kamil obrazına aydınlıq gətirir. Elmi, siyasi, həm də ictimai aspektdən işlənilmiş məqalələrin hər biri akademiknin həyat və fəaliyyəti, dövlətçiliyimizə sədaqətlə xidmət etməsi, gələcəyə yeni baxışların yaranmasında, cəmiyyətdə baş verən hər növ hadisələrin düzgün dərk olunmasında, əsərlərinin, bütönlükdə irsinin fəlsəfi dərinliyi haqqında oxucuda müəkkəml bilgi və təsəvvür yaradır. Müstəsna iş qabiliyyətinə malik olan siyasi xadimin davamlı olaraq uğurlarının qazanılmasında heç şübhəsiz, dövlət, elm və mədəniyyət xadimlərinin bu və ya digər formada vurğuladığı kimi, böyük bir universitet statusuna malik olan Heydər Əliyev məktəbindən əxz etdiyi bilik, təcrübə, yüksək erudisiya olmuşdur. Və nəticə etibarilə, əldə olunmuş bütün mənəvi varidat dövlətimizə, xalqımıza ərməğan edilmişdir.

Sözümüzün bu məqamında bir qədər əvvəl adlarını çəkdiyimiz görkəmli dövlət, elm və mədəniyyət xadimlərinin bir neçəsinin Ramiz Mehdiyev haqqında söylədiyi fikirlərə yığcam formada münasibət bildirməyi də vacib sanırıq. Çünki bu fikir-qənaətlər məhsuldar ömrün bütün məqamlarını, siyasi-ictimai, elmi fəaliyyətini güzgü kimi əks etdirir. AMEA-nın prezidenti Akif Əlizadə haqlı olaraq Ramiz Mehdiyev Azərbaycanca fəlsəfə elminin canlı klassiklərindən hesab edir. Bu fikrin arxasında Onun uzun illərin zəhməti hesabına apardığı elmi axtarışları, tədqiqatları və nəticə olaraq araya-ərsəyə gətirdiyi qiymətli əsərləri dayanır. Bütün bunları dəyişən-yeniləşən zaman boyunca izləyən A.Əlizadə yazır: “Akademik Ramiz Mehdiyev olduqca işgüzar, zəhmətsevər, yorulmaq bilməyən bir insandır. Onun fikri daim elmi axtarışlarda, qəlbi isə Vətənimizin tərəqqisi, yüksəkliyi və azadlığı arzusuna ilə döyünməkdədir. Görkəmli filosof-alim, dövlət xadimi, yüksək fitri istedad sahibi akademik Ramiz Mehdiyev həm də olduqca sadə təbiətli, səmimi, yüksək insani keyfiyyətlərə malik, mübariz bir şəxsiyyətdir”. Bu fikirlər uzun illər ömrünün məhsuldar çağlarını xalqa, dövlətçiliyimizin möhkəmlənməsinə həsr edən akademik Ramiz Mehdiyevin vətəndaş mövqeyinə verilən yüksək qiymətdir. Akademikin dövlətçilik fəaliyyətinə, şəxsiyyətinə, elmi-ədəbi irsinə bir çox aspektdən yanaşmaq Onu siyasi xadim, alim, həm də böyük vətəndaş olaraq xarakterizə edir. Mərhum akademik Arif Mehdiyevin qənaətinə görə, “alimin Azərbaycanın gələcəyi ilə bağlı apardığı fəlsəfi və iqtisadi təhlilləri, novator düşüncələri, əsaslı proqnozları, konseptual qiymətləndirmələri dərin elmi əsaslandırılmaya söykənir”. Və nəticə etibarilə bunların da fəlsəfi fikir tariximizin inkişafına xidmət etdiyini önə çəkir. Akademik Gövhər Baxşəliyeva Ramiz müəllimin cəmiyyətdə mövqeyinə, dövlətçilik fəaliyyətində milli maraqlara, ideallara söykənən əməlinə, filosof alim kimi elmi tədqiqatlarına münasibət bildirməklə yanaşı Onun bir şəxsiyyət olaraq insani keyfiyyətlərini də çox dəqiq ştrixlərlə xarakterizə edir. G.Baxşəliyeva yazır: “O, fədakar, xeyirxah, təmkinli insandır. Eyni zamanda, Ramiz müəllimin bütün fəaliyyətində global düşüncə, polad iradə, dərin məntiq, ardıcılıq, pragmatizm seziilməyə bilməz. İlk növbədə özünə, sonra ətrafdakılara qarşı yüksək tələbkarlıq, söz və əməl birliyi - Ramiz müəllimin xarakterik keyfiyyətlərindəndir”.

Ümumiyyətlə, bu təhlil və münasibətlər, səciyyəvi yanaşmalar oxucuda akademikə hərtərəfli öyrənməyə, iş təcrübəsindən, əsərindən bəhrələnməyə güclü istək yaradır. Bununla yanaşı, dövlət qulluğunda xalqın taleyi, ölkənin inkişafı ilə bağlı uzun illərin səmərəli fəaliyyəti, geniş

mündəricəli elmi əsərləri, publisist məqalələri, məruzə və çıxışları belə bir fikri söyləməyə əsas verir ki, Onun haqqında irihəcmli əsərlərin, monoqrafiyaların yazılmasına böyük ehtiyac vardır. Çünki Ramiz Mehdiyevin tədqiqatlarının əsasında demokratik dövlət quruculuğu, xalqımıza qarşı törədilən soyqırımı faciələri, bununla əlaqədar səbəblərin araşdırılması və onların həlli yolları, ölkənin iqtisadi inkişaf meyilləri, beynəlxalq münasibətlərin tolerantlıq, multikultural ənənələr zəminində tənzimlənməsi... bir sözlə, azərbaycançılıq məfkurəsinin bəşəri ideallarla bağlılığı məsələləri dayanır.

“Əsərlərinin biblioqrafiyası” əslində buna qədər söylədiyimiz fikirlərin bazasını təşkil edir. Burda ilkin olaraq R.Mehdiyevin Azərbaycan dilində nəşr olunmuş kitabları illərinə görə təsnifləndirilmişdir. Həmin bölmədə oxucunu razı salan əsas xüsusiyyət hər bir kitabın nədən bəhs etdiyinə, məlumat xarakterli qıscaq mətnin antotasiya şəklində təqdim olunmasıdır. Bu, ilk növbədə həmin kitablara oxucu marağının yaranmasına xidmət edir. Və böyük məmnunluq hissi ilə qeyd olunmalıdır ki, ideoloji məfkurənin məhsulu olan bu kitabların sayı 30-a yaxındır. Diqqət edin: olduqca ciddi, elmi, siyasi, fəlsəfi mahiyyət kəsb edən bir sıra məsələlər - dövlətçilik tariximizə, tarixi şəxsiyyətlərin elmi-nəzəri aspektdən tədqiqi, azərbaycançılıq ideologiyasının yeni çalarlarla inkişafına təkan verən amillər, Azərbaycanın iqtisadi, mədəni yüksəlişinin dünyəvi mahiyyət səviyyəsində araşdırılması və bu mənada bir çox mövzuların tədqiqat predmeti olması olduqca ağır və şərəfli bir yükür. Bu yükü ləyaqətlə, dövlətçiliyimizə ümdə sədaqət ruhunda daşıyan akademik Ramiz Mehdiyevin monoqrafiya-kitablarının elm və mədəniyyət tariximizdə yeri əlahiddədir. Onun “Kitablarda və dövrü mətbuatda dərc edilən elmi-publisistik məqalələri, çıxışları, müsahibələri” də bir qədər əvvəldə qeyd etdiyimiz kimi, azərbaycançılıq məfkurəsinə söykənir. Bunların mövzu baxımından aktualıq kəsb etməsi, məsələlərə tarixilik və müasirlik prizmasından yanaşılması, eləcə də ədəbi məhsuldarlığın sırası bizi heyretləndirir...

Ramiz Mehdiyevin “Redaktoru, elmi məsləhətçisi və buraxılışına məsul olduğu, ön söz yazdığı” əsərlərin sadəcə adlarının təqdim olunması akademiknin yaradıcılıq yolunun geniş panoramını gözərimiz qarşısına canlandırır. Onların ideya-mahiyətinə gəlincə, qeyd etməliyə ki, yaşadığımız taleyüklü məsələlər, müstəqillik yollarında atılan addımlar, görülən işlər, deportasiya, Heydər Əliyev ideyalarının inkişaf etdirilməsi, müstəqilliyimizin əbədlilik meyarları, Azərbaycanın beynəlxalq aləmdə yeri və rolu... bunlar ayrı-ayrılıqda, həm də bütövlükdə azərbaycançılıq məfkurəsinə, dünyəvi dəyərlərə söykənir. Bu ideyalara əsaslanan əsərlərin hər birinə obyektiv mövqedən yanaşması, fikir, münasibət bildirməsi, ən başlıcası yüksək erudisiyaya malik güclü siyasət adamı, məsul şəxs kimi öz siyasi-fəlsəfi düşüncələrini, nəzəri görüşlərini sərgiləməsi bu nəşrlərin sanbalını, ictimai şüura təsirini artırmışdır. Bütün bunlardan belə aydın olur ki, akademik Ramiz Mehdiyevin dövlət qulluğunda göstərdiyi fəaliyyətini elmi-siyasi tədqiqatları, yaradıcılığı ilə bir ahəngdə aparması əslində onların nəzəri-praktik baxımdan üzvi bağlılığının bariz göstəricisidir. Bu xüsusiyyətlərin ən ali məramı dövlətçiliyimizə, milli dəyərlərimizə yeni bəşəri məzmun, mahiyyət qazandırması ilə əlaqədardır. R.Mehdiyevin cəmiyyət həyatında yorulmadan, dönmədən dövlətçiliyimizə, xalqımıza, sədaqətlə xidmət göstərməsi “Həyatı, ictimai-siyasi fəaliyyəti və əsərləri haqqında ədəbiyyat” bölümündə yer almış kitablara böyük və əzəmətli ömrün, illərin məhsuldarlığına qədirdanlığın ifadəsidir. Bunun ardınca “Kitablarda və dövrü mətbuatda dərc edilmiş məqalələr” başlığı altında verilmiş göstərici özünün lakonik izahı ilə oxucuda onlardan istifadəyə rahatlıq yaradır. Düşünürəm ki, hər birimizdə qürur hissi doğuran bir cəhət də akademiknin kitablarının həm də dünya kitabxanalarında və Universitet kitabxanalarında yer almasıdır. Nəhayət, Biblioqrafiyada xronoloji ardıcılıqla və əlifba sırası ilə verilmiş bu materialların sayı görün nəçədir: 1598! Bəli, bundan heyretlənməmək və qürur hissi keçirmək sadəcə mümkün deyil. Ən başlıcası o səbəbdən ki, bu əsərlərin hər biri ayrınlıqda və birlikdə müəllifin - xarizmatik insanın, böyük alimin azərbaycançılıq və dövlətçilik naminə fəaliyyətinin ümdə göstəricisidir.

Bu möhtəşəm kitablər, monoqrafik əsərlər və digər materiallar ənənəvilik və müasirlik prizmasından işləndiyindən hər zaman aktualdır. Başqa bir tərəfdən, akademik Ramiz Mehdiyevin siyasi fəaliyyəti, tədqiqatları özünün bəşəri mahiyyətilə dünya cəmiyyətinə elmi-nəzəri görüşlər sisteminə daxil olduğundan onlardan öyrənmək, bəhrələnmək, eləcə də bu siyasi, fəlsəfi, ədəbi irsi təbliğ etmək hər zaman labüddür, zəruridir.

Səfəq NASIR,
filologiya üzrə fəlsəfə doktoru,
“Respublika”.

Startapların patentləşdirilməsi məsələsi müzakirə olunub

Startapların patentləşdirilməsi məsələsi müzakirə olunub.

Startap ideyalarının müəllif hüquqlarının təmin olunması ilə bağlı müzakirələrdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vəqif Sadiqov iştirak edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə əməkdaşlığın genişləndirilməsi, yüksək texnologiyalar və innovasiyaların sahəsində müəllif hüquqlarının təmin olunması, innovativ startap ideyalarının patentləşdirilməsi və ticarət nişanına çevrilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra uğurlu startap layihələrinin müəlliflərinin iştirakı ilə genişləndirilməsi görüşü keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İn-



kişafı Dövlət Fondundan qrant alan və Yüksək Texnologiyalar Parkının İnkubasiya Mərkəzinin rezidenti olan startapçıların iştirak etdiyi görüşdə qabaqcıl texnologiyaların patentləşdirilməsinin vacibliyi qeyd edilib.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ölkəmizdə innovativ ideyalara, intellektual sahibkarlıq subyektlərinə və startapçılara daim diqqət və dəstək göstərildiyini vurğulayıb.

Nazir bildirib ki, bunun nəticəsi olaraq, son illərdə Azərbaycanın

startap ekosistemi daha da inkişaf edib və artıq global bazara çıxışa biləcək layihələr formalaşıb.

"Informasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun keçirdiyi qrant müsabiqələrində 100-dən artıq layihə dövlət tərəfindən maliyyələşdirilib. Yüksək Texnologiyalar Parkının İnkubasiya Mərkəzində rezident olan startapçılar üçün mübit şərait yaradılıb. Hazırda ölkədə mövcud ekosistemin inkişafı üçün bir sıra işlər aparılır ki, biznesə çevriləcək ideyaların patentləşdirilməsi də bu prosesin vacib tərkib

hissəsidir", - deyə nazir qeyd edib.

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri bildirib ki, bu gün dünyada startap ideyalarının patentləşdirilməsi öz aktuallığını saxlayır. Baş direktor yeni ideyaların müəllif hüququnun əldə edilməsinin layihə müəlliflərinə beynəlxalq bazarda əlavə dividendlər qazandırdığını deyib. Həmçinin bu sahədə fəaliyyət göstərən azərbaycanlı startapçılara ideyalarını patentləşdirmək, onu ticarət nişanına çevirmək üçün rəhbəri olduğu təşkilat tərəfindən dəstək göstəriləcəyini qeyd edib.

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov isə startapçılara öz layihələrini qeydiyyatdan keçirməyi tövsiyə edib. Bu işdə zəruri texniki dəstəyə hazır olduqlarını bildiren K.İmanov bir neçə startap layihəsinin agentlik tərəfindən patentləşdirildiyini də diqqətə çatdırıb.

Daha sonra startapçıların bu sahədə üzləşdiyi problemlərlə bağlı layihə müəlliflərinin rəy və təklifləri dinlənilib və müvafiq tövsiyələr verilib.

AZƏRTAC

Fövqəladə hallar naziri Zaqatalada zəlzələdən zərərçəkən ərazilərə baxış keçirib

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov respublikamızın şimal-qərb bölgəsində baş vermiş zəlzələdən sonra Zaqatalada yeraltı təkanların törətdiyi fəsadlarla tanış olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fəvqəladə hallar naziri, rayon rəhbərliyi və əlaqədar dövlət qurumlarının rəsmiləri rayonun Əliabad qəsəbəsində və Çobankol kəndində olub, qəzalı



vəziyyətə düşmüş həyət divarına və fərdi evə baxış keçirilib.

Nazir təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

Qeyd edək ki, iyunun 5-i axşam saat 22:40 radələrində Zaqatala rayonun ərazisində 6 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar ətraf rayonlarda 5-3 bala qədər hissə edilib.

AZƏRTAC

Azərbaycan təhlükəsizlik sahəsində ABŞ-ın aparıcı tərəfdaşdır

Bu fikir ABŞ Helsinki Komissiyasının sədri Rocer Uikerin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bəyanatında yer alıb

ABŞ Senatının Missisipi ştatını təmsil edən respublikaçı üzvü, ABŞ Helsinki Komissiyasının sədri Rocer Uiker Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə bağlı bəyanatla çıxış edib.

AZƏRTAC xəbər verir ki, bəyanatda ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğu bildirilir. 1920-ci ildə bolşeviklərin Azərbaycana müdaxiləsi ilə ölkənin Sovet İttifaqının tərkibinə qatıldığı, lakin Sovet İttifaqının dağılması ilə Azərbaycanın yenidən 1991-ci ildə müstəqilliyini bərpa etdiyi vurğulanır. ABŞ-ın yenidən Azərbaycanın müstəqilliyini tanıyaraq 1992-ci ildə diplomatik əlaqələr qurduğu qeyd edilir.

Bəyanatda Azərbaycanın təhlükəsizlik sahəsində ABŞ-ın aparıcı tərəfdaşı olduğu xüsusi bildirilir. Diqqətə çatdırılır ki, 2002-ci ildən Azərbaycan qoşunları Əfqanıstanda xidmət göstərər, ABŞ-a və NATO tərəfdaşlarına yardım edir. Azərbaycanın şimal paylayıcı şəbəkəsi vasitəsilə Əfqanıstana hərbi yüklərin daşınmasında mühüm tranzit roluna oynadıq, habelə ölkəmizin Əfqanıstana gedən ABŞ hərbi heyətinin Azərbaycan hava məkanından istifadəsinə icazə verdiyi vurğulanır.

Bəyanatda dünyəvi Azərbaycanın nümunəvi bir dövlət olduğu bildirilir, ölkəmizin Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacağı qeyd edilir.

Sonda isə senator Azərbaycan xalqına öz səmimi təbriklərini çatdırır.

AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən "Birinci dubldan" sənədli filminin təqdimatı olub


Iyunun 6-da Nizami Kino Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən "Birinci dubldan" ("S pervoqo dublya") sənədli filminin təqdimatı olub.

Filmin ssenari müəllifi və rejissoru Oleq Şommer, baş prodüseri Leyla Əliyevadır.

AZƏRTAC xəbər verir ki, filmin nümayişindən əvvəl çıxış edən Oleq Şommer bu ekran əsərini təqdim etməkdən böyük şərəf duyduğunu bildirib. Xatırladı ki, 2017-ci ilin oktyabr ayında Nizami Kino Mərkəzində təqdimatı keçirilmiş, rejissoru və ssenari müəllifi olduğu "Pəncərədən düşən işıq" filminin ideya müəllifi və baş prodüseri də Leyla Əliyevadır.

"Birinci dubldan" filminin əsasında mühüm faktın dayandığını diqqətə çatdıran rejissor deyib: "O zaman gənc respublika - Azərbaycan Xalq Cümhuriyyəti üzük qaçmış kimi hər tərəfdən düşmənin əhatəsində idi. Lakin buna baxmayaraq, hökumət xaricə təhsil almağa 102 tələbə göndərmiş, onlar bilik qazanaraq Vətənə qayıtsınlar və bu biliklərini doğma ölkədə tətbiq etsinlər. Məgər ölkənin başqa qaçqınları, başqa işləri yox idi? Əlbəttə ki, var idi. Lakin elə o zaman da dövlət bu gün olduğu kimi gələcək haqqında düşünürdü. Beləliklə, ənənə, nəsil-lər arasında əlaqələr davam edir".

Oleq Şommer müasir Azərbaycanda Dövlət Proqramı əsasında xaricə uğurla təhsil alan tələbələrə də filmdə əks olunduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, 100 il əvvəl xaricə təhsil almağa gətirmiş gənclərin çoxu çətin taleyi olub. Onlar geri qayıda bilmədilər, çünki ölkə artıq müstəqil deyildi, Xalq Cümhuriyyəti daha yox



idi. Gənclərin çoxu xaricə qaldı. Məsələn, Oqtay Mirqasimovun iki doğma dayısı o zaman xaricə təhsil almağa getmişdi. Onların hər biri haqqında ayrıca roman yazmaq olar. Xaricə təhsil almağa göndərilən gənclər sırasında olan Cəfər Kazimov da mürəkkəb tale yaşayıb. O, Almaniyada Frayberq Texniki Universitetini bitirmiş, geri qayıtdıqdan sonra SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında vitse-prezident olmuşdu. Lakin repressiya zamanı ölkədən sürgün edildi. Sovet İttifaqına atom bombası layihə olub. Onlar geri qayıda bilmədilər, çünki ölkə artıq müstəqil deyildi, Xalq Cümhuriyyəti daha yox

idi. Gənclərin çoxu xaricə qaldı. Məsələn, Oqtay Mirqasimovun iki doğma dayısı o zaman xaricə təhsil almağa getmişdi. Onların hər biri haqqında ayrıca roman yazmaq olar. Xaricə təhsil almağa göndərilən gənclər sırasında olan Cəfər Kazimov da mürəkkəb tale yaşayıb. O, Almaniyada Frayberq Texniki Universitetini bitirmiş, geri qayıtdıqdan sonra SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında vitse-prezident olmuşdu. Lakin repressiya zamanı ölkədən sürgün edildi. Sovet İttifaqına atom bombası layihə olub. Onlar geri qayıda bilmədilər, çünki ölkə artıq müstəqil deyildi, Xalq Cümhuriyyəti daha yox

dətni azaldacaqlar, lakin başqa cür davranırlar.

"Filmdə bizim başlıca vəzifəmiz zamanların əlaqəsini göstərməkdir. Məsələn, 1918-ci ilin mart ayı və 1990-cı ilin yanvar ayı. Bizim üçün vacib olan əsas məsələ ölkənin taleyini, ilk növbədə, insanların taleyi vasitəsilə vermək idi. Buna nə dərəcədə nail olduğumuzu tamaşaçılar daha yaxşı deyə bilər. Lakin düşünürəm ki, sənədli film ilk dubldan çəkilir", - deyən rejissor filmin baş prodüseri Leyla Əliyevaya təşəkkürünü bildirib.

Daha sonra film nümayiş etdirilib.

Tarixi faktlar və araşdırmalar

AZƏRTAC

Milli Qurtuluş Günü Azərbaycanın indiki reallıqlarının və xoşbəxt gələcəyinin rəhnidir



Düən Azərbaycan Dövlət İqtisadi Universitetində (UNEC) Milli Qurtuluşun 25 illiyinə həsr olunan tədbir keçirilib. UNEC, "Səs" Media Qrupu və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatlığı ilə keçirilən tədbir "Milli Qurtuluşdan intibaha" mövzusunda olub.

İctimaiyyətlə Əlaqələr Şöbəsinin məlumatında bildirilir ki, tədbirdən öncə UNEC ilə Bilik Fondunun sifarişində "Səs" Media Qrupunun hazırladığı "Milli Qurtuluşdan intibaha" filmi nümayiş olunub.

UNEC-in rektoru, professor Ədalət Muradov Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il 15 iyunun əhəmiyyətindən danışdı. Rektor bildirib ki, xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində möhkəm təməli olan müasir Azərbaycan cəmiyyəti qurulub. Milli Qurtuluş Günü Azərbaycanın indiki reallıqlarının və xoşbəxt gələcəyinin rəhnidir, - deyə bildiren rektor ulu

öndərin hazırladığı müstəqil dövlət quruculuğu konsepsiyasının müasir Azərbaycan dövlətinin uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, uğurların əsasını qoyduğunu diqqətə çatdırıb.

15 iyun - Milli Qurtuluş Günü'nün mahiyyəti, onun müstəqil Azərbaycan dövlətinin formalaşmasında və inkişafındakı rolundan bəhs edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu böyük qayıdışı doğuran səbəbləri, həmin vaxt cərəyan edən hadisələrin siyasi mahiyyətini açıqlayıb. O vurğulayıb ki, ulu öndər öz liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində dayanan nəhəng şəxsiyyətlərdir. Bu zirvədən bütöv bir xalqın - Azərbaycan xalqının dünəni, bugünü və sabahı görünür.

YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə olunan uğurlardan, xalqın rifahının yaxşılaşdırılmasından, dövlətimizin dünyada yerinin və rolunun möhkəmləndirilməsindən danışa-

raq, bu gün dünyada yeri və rolu artan Azərbaycanın dahi öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin bəhrəsi olduğunu qeyd edib.

Bilik Fondunun aparat rəhbəri, professor İsaخان Vəliyev bildirib ki, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, iqtisadi inkişafa, siyasi sabitliyə nail olundu.

"Səs" Media Qrupunun rəhbəri Bəhrüz Quliyev 15 iyun Milli Qurtuluş ideologiyasının müstəqil Azərbaycanın davamlı inkişafında özünü büruzə verdiyini və ulu öndər Heydər Əliyevin ən layiqli siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində Azərbaycanın regionda və dünyada nüfuzunun daha da artdığını qeyd edib. B.Quliyev bildirib ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələrə fəth edəcək.

ÜNİ QARAYEV, "Respublika".

Zərurətə çevrilən tarixi qayıdış

Ən qədim xalqlardan biri kimi başarsivilizasiyasına əvəzsiz töhfələr vermiş Azərbaycan xalqının müstəqil dövlətdə yaşamaq idealının real, dayanıqlı əsasları üzərində gerçəkləşərkə əbədləşməsi çağdaş tariximizin əbədiyaşar dühası—ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycanın milli inkişaf modelinin banisi, ümummilli lider Heydər Əliyev təkamülə əsaslanan demokratik tərəqqi yolunun alternativsizliyini real əməli nəticələrlə sübuta yetirməklə bərabər, dövlətçiliyin ideoloji, siyasi, hüquqi və iqtisadi əsaslarını fundamental elmi-praktik prinsiplər əsasında formalaşdırmışdır.

Tarixi təcrübə göstərir ki, yalnız milli iradənin, irs və ənənələrin, düşüncə sisteminin parlaq təzahürü kimi yaranmış dövlət modeli tarixin sərt sınaqlar qarşısında duruş gətirə bilər və milli inkişafın əsasında çevrilir. Ötən əsrin 60-cı illərinin sonunda Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə irəli çəkilməsi ilə xalqımız tarixən formalaşmış zəngin dövlətçilik ənənələrini gələcək müstəqilliyinə etibarlı zəmin formalaşdırmaq şansını qazanmışdır.

Respublikamıza rəhbərlik etdiyi illərdə Heydər Əliyev idarəetmə fəlsəfəsini başlıca ideya istiqamətini milli özünüdərkini güclənməsinə imkan verən sürətli inkişaf strategiyası təşkil etmişdir. 1969-1982-ci illərdə həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin integrasiyası proseslərinin hazırkı möhkəm təməli də məhz Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır.

Müstəqil Azərbaycan Heydər Əliyevin xalqımıza ən böyük töhfəsi və əmanətidir. XX əsrin sonlarında Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter al-

ması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması, strateji müttəfiqlər qazanması Heydər Əliyevin uzaqgörən və zəngin siyasi fəaliyyəti sayəsində mümkün oldu.

Azərbaycanın ən yeni tarixində müstəqil dövlət ideyası məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Azərbaycanın güclü dövlətə çevrilməsində iqtisadiyyatın əhəmiyyətini yüksək qiymətləndirirdi.

Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda, tarixin ən çətin mərhələsində xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı nəticəsində xalqımız o ağır, təlatümlü günlərdən, dövlətimiz isə məhv olmaq təhlükəsindən xilas oldu.

Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1991-ci il oktyabrın 18-də elan olunsada onun əsl tarixi məhz qurtuluş günündən başlanır.

Zəngin təcrübəli və yeni təfəkkürlü siyasətçi Heydər Əliyevin demokratiya epoxasında müstəqil dövlətimizə rəhbərliyi dövründə Azərbaycanda dövlət quruculuğu iqtisadi inkişaf, beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində davamlı proses başlandı, ölkədə bütün sahələr üzrə köklü islahatlar aparıldı. Müstəqillik yolunda inamla addımlayan Azərbaycan dünyada baş verən demokratikləşmə prosesinin iştirakçısına çevrildi.

Dünyanın siyasi axarını, nəhəng dövlətlərin maraqlarının qarşılaşmalarını nəqətlərini çox gözəldən bilən Heydər Əliyev dərin zəkası, siyasi uzaqgörənliyi və polad məntiqi ilə hər şeyi yerinə qoya bildi. Təcrübəli dövlət xadiminin böyük səyləri nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Azərbaycanın yaxın gələcəkdə dünya siyasətində geosiyasi mövqeyini möhkəmləndirən siyasi-iqtisadi konsepsiya işlənilib hazırlandı. Böyük strateq və məhir diplomat Heydər Əliyev müstəqil Azərbaycanı siyasi cəhətlərlə yanaşı mədəniyyət, iqtisadiyyat, mədəniyyət sahələrində də inkişaf etdirirdi. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalandı. Bunun çox böyük iqtisadi dəyəri ilə yanaşı, siyasi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan dünya iqtisadi siyasətinin maraq mərkəzinə çevrildi.

Qədim İpək Yolumun bərpası ideyasını qaldırmaq və onun həyata keçirilməsi təşkil etmək isə Heydər Əliyev şəxsiyyətinin regional yox, dünyəvi xarakter daşıdığı sübut etdi.

Böyük İpək Yolu ilə bağlı 30-dan çox dövlətin müasir inkişafında bu yolun müstəsna rolu ulu öndərin adı ilə bağlıdır.

1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu. Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan bu ali sənəd Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin olunmasında yeni mərhələ açdı. Ölkədə siyasi, hüquqi və sosial islahatlara başlandı. Milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı üçün lazımi tədbirlər görüldü. Milli dövlətçilik ideologiyası və idarəçilik fəlsəfəsi formalaşdırıldı.

Böyük xilaskar Heydər Əliyev 1993-2003-cü illərdə ölkəni yenidən qurdu, faktiki olaraq güclü dövlət yaratdı, uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə Azərbaycanın yeni tarixində müstəqilliyimizin əbədi olmasını və ölkəmizi siyasi-iqtisadi böhrandan, tənəzzül və xaosdan qurtararaq dünyanın sürətlə inkişaf edən dövlətləri sırasına yüksəlməsini təmin etdi.

Hər bir sahədə bu gün ulu öndər Heydər Əliyevin yüksək ideallarına sadiqlik nümayiş etdirən dövlət başçısı möhtəram İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətinin ali məqsədi Azərbaycanın hər bir vətəndaşı üçün layiqli və firavan həyat tərzinin təmin olunması, ölkədə azad və demokratik cəmiyyətin qurulmasıdır. Bütün bu proseslərdə Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan, öz taleyini İlham Əliyevə etibar etmiş Azərbaycan vətəndaşlarından gəlir. Bu gün Azərbaycan xalqı İlham Əliyevi ölkədə baş verən intibahın, siyasi sabitliyin, əmin-amanlığın və sülhün qaranlı hesab edir, ona tam güvənir. Bütün bunların nəticəsidir ki, 2018-ci ilin 11 aprelində keçirilən Prezident seçkilərində xalq öz iradəsinə sadiq qalaraq cənab İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi.

Qurban ƏLİYEV, "Etibar İnşaat" MMC-nin direktoru.

Zabit CAVADOV,
“Respublika”.

Vətən mənə oğul desə



Suraxanı rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Vətən mənə oğul desə mövzusunda tədbir keçirilmişdir. Tədbir Suraxanı Rayon İcra Hakimiyyətinin, YAP Suraxanı Rayon Təşkilatının və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsinin birgə təşkilatçılığı ilə hazırlanmışdır.

Tədbir iştirakçıları əvvəlcə Suraxanı rayonu Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət etdilər və Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə tanış oldular.

Azərbaycan Respublikasının döv-

lət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov qeyd etdi ki, 1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik dövlət quruluşu kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmişdir. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etmişdir ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov isə dövlətimizin gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və

obasına hörmət, soykökünə, adət-ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşdığından danışıraq dedi: "Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Dövlət gənclər siyasətinin bir mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir. Bu sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldil-

məsinə, eləcə də müasir dünyamızda globallaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına xidmət edir.

Azərbaycan Respublikası ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili daha böyük aktuallıq kəsb edir. Ordumuzun 2016-cı ilin aprelində qazandığı şanlı qələbə Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazıldı. Dördgünlük müharibə Azərbaycan Ordusunun qüdrətini dünyaya göstərdi".

Tədbirdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsinin rəisi Vüsal Həsənov, səhid anası Saray Quliyeva, Milli Məclisin deputatı Səvinc Fətəliyeva da çıxış edərək bu gün ordumuzda vətənpərvərlik ruhunun yüksək səviyyədə olduğunu, Azərbaycan Ordusunun Ali Baş Komandanın əmri ilə istənilən an düşməne sarsıdıcı zərbə vurmaqla torpaqlarımızı işğaldan azad etməyə hazır dayandığını bildirdilər.

Sonra Azərbaycan ordusu haqqında film və ədəbi-bədii kompozisiya təqdim olundu.

Mehparə ƏLİYEVA,
"Respublika".

May ayında "Azərişiq" ASC-yə "ASAN xidmət" vasitəsi ilə 13 min müraciət edilib

"Azərişiq" ASC-nin abonentlərə göstərdiyi xidmətlərin bütün regionlardakı "ASAN xidmət" mərkəzlərinə əhatə etməsi, eyni zamanda, 2018-ci il ərzində əlavə üç xidmətin yaradılaraq xidmətlərin sayının 13-ə çatdırılması may ayı ərzində səhmdar cəmiyyətə daxil olan müraciətlərin sayında artıma səbəb olub. Hansı ki, həmin üç yeni xidmətdən ikisi məhz may ayının əvvəlindən etibarən fəaliyyətə başlayıb. Bunlar "yük hesabataının hazırlanması" (elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənəd) və "istehlakçının balansında olan elektrik şəbəkələrinə, onların avadanlıqlarına texniki xidmətin göstərilməsi"



adlı xidmətlərdir. Ümumilikdə isə may ayı ərzində "Azərişiq" ASC-nin "ASAN xidmət" mərkəzləri vasitəsi ilə göstərdiyi 13 xidmət üzrə 13 minə yaxın müraciət olunub.

"Azərişiq" ASC-nin göstərdiyi 13 xidmət arasında xüsusi əhəmiyyət daşıyan 150 kVt-a qədər sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün 245 sahibkar, evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün isə 4240 vətəndaş müraciət edib.

Qədir ASLAN,
"Respublika".

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti açıq tender elan edir

Tender 6 (altı) lot üzrə keçirilir:

- 1-ci lot - Inventarın satılınması;
- 2-ci lot - Aqziyyətli avadanlığın satılınması;
- 3-cü lot - Əşya-qeyim ləvazimatının satılınması;
- 4-cü lot - Şəxsi işlərin və vəsifələrin hazırlanması;
- 5-ci lot - Təsərrüfat mallarının satılınması;
- 6-cı lot - Digər nəqliyyat xidmətlərinin satılınması.

Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini imzalamış, möhürlənmiş, ikiqat zərfdə, yazılı surətdə təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, malgöndərənin (podratçının) aidiyyətli işlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Tender predmeti haqqında ətraflı məlumat tenderin əsas şərtlər toplusunda verilir. Maraqlananlar tenderin əsas şərtlər toplusunu (Azərbaycan dilində hazırlanmış) tenderdə iştirak etmək üçün yazılı müraciət etdikdən sonra aşağıdakı qeyd olunan hesaba iştirak haqqı ödəməklə Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 30 (əlaqələndirici şəxs: Ceyhan Valehov, telefon: (+99412) 493-82-66) ünvanından ala bilərlər:

Tenderdə iştirak haqqı:

- 1-ci lot üzrə - 100 AZN
- 2-ci lot üzrə - 70 AZN
- 3-cü lot üzrə - 50 AZN
- 4-cü lot üzrə - 50 AZN
- 5-ci lot üzrə - 80 AZN

5-ci lot üzrə - 60 AZN

6-cı lot üzrə - 50 AZN

Adı: Dövlət Xəzinədarlıq Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

Müxbir hesabı AZ41NABZ01360100000000003944

S.W.I.F.T CTREAZ22

Adı: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

VÖEN: 1701344461

Hesab: AZ91CTRE00000000000004828501

Büdcə gəlirlirnin təsnifatı kodu: 142340

Büdcə səviyyəsinin kodu fond: 7

Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər.

1. Tenderdə iştirak etmək üçün ərizə;
2. İştirak haqqının ödənilməsinə təsdiq edən bank sənədi;
3. Tender təklifi (tender təklifləri zərflərinin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
4. Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü, yəni azı 60 (altmış) bank günü olmalıdır);
5. Malgöndəren (podratçı) haqqında tələb olunan

sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

- Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Azərbaycan Respublikasında vergilərə və digər bəzi ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;
- Malgöndərənin (podratçının) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı;
- Malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim olunmalıdır).

Malgöndərənlər (podratçılar) 1, 2 və 5-ci bəndlərdə qeyd olunan sənədləri 12 iyl 2018-ci il saat 15:00-a, 3 və 4-cü bəndlərdə göstərilən sənədləri 23 iyl 2018-ci il, saat 17:00-a qədər yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Tender təklifi zərfləri 24 iyl 2018-ci il tarixdə saat 11:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində açılacaqdır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tender Komissiyası

KOTİROVKA SORĞUSU

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci dəftərxana ləvazimatlarının alınması məqsədi ilə kotirovka sorğusu elan edir. Sorğuda iştirak etmək istəyənlər müraciət edə bilərlər.

Kotirovka sorğusunda iştirak üçün sənədlər 12 iyun 2018-ci il saat 12:00-dək qəbul olunur.

Zərflərin açılışı 2018-ci il iyun ayının 12-si saat 15:00-da əsas tədris binasında keçiriləcəkdir.

Əlaqələndirici şəxs: Murad Muradov
Tel.: (012) 493-51-10
Ünvan: Bakı şəhəri, Y.Məmmədəliyev küç. 8.

ELAN

"İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli 5 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 319s nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğv edilməsi məqsədilə Ləğvətmə Komissiyası yaradılmışdır.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin kreditör borcları olan hüquqi və fiziki şəxsləri öz tələblərini 18 may 2018-ci il tarixindən 18 iyl 2018-ci il tarixinədək ləğvətmə komissiyasına bildirməli birlər.

VÖEN: 1400386271
Hüquqi ünvan: AZ1147, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küç.124
Əlaqə tel: (012) 449-99-59 (daxili 121)

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

Tender Komissiyası.

